

2004y_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 2004Y Maliyyə təhlili

1 Təşkilat iki il müddətinə 1200 min manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Müqavilə şərtlərinə əsasən sadə faz dərəcələri tətbiq olunur, faizlərin hesablanması qaydası aşağıdakı kimidir: birinci yarım il 10%, növbəti yarım illərdə illik dərəcə 2% artırılır. Qaytarılacaq borc məbləğini müəyyən edin.

- 1472 min manat;
- 1512 min manat.
- 1388 min manat;
- 1556 min manat;
- 1322 min manat;

2 Fəaliyyətin maliyyələşdirilməsi üçün təşkilata illik 22% olmaqla 150 gün müddətinə 900 min manat tələb olunur. Ödəniləcək kreditin məbləği təşkil edəcək:

- 865,7 min manat;
- 723,8 min manat;
- 585,9 min manat;
- 672,5 min manat;
- 982,5 min manat.

3 Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda toplanmış borc məbləği təşkil edir:

- 128 min manat;
- 156 min manat;
- 168 min manat.
- 145 min manat;
- 186 min manat;

4 Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda sadə faiz üzrə artım məbləği təşkil edir:

- 52 min manat;
- 58 min manat;
- 42 min manat;
- 36 min manat;
- 63 min manat.

5 «Bank uçotu» əməliyyatı tətbiq olunmuşdursa, onda kredit müəssisəsi ödəniş öhdəliyini onun sahibindən bu qiymətə alır:

- razılaşdırılmış qiymətlə
- öhdəlik məbləğində;
- müddətin sonunda ona görə ödənilməli olan məbləğdən az;
- ilkin dəyərində;
- müddətin sonunda ona görə ödənilməli olan məbləğdən yüksək;

6 Amillər arasında asılılıq bu dusturla göstərilmişdir: $Y = A / (B + C)$. Hansı amilin təsiri aşağıdakı nisbəti müəyyən edir: $\square Y(\dots) = A1 / (B1 + C1) - A1 / (B1 + C0)$;

- səhv nisbətdir
- A və C;
- A;
- B;
- C;

7 Amillər arasında asılılıq bu düsturla göstərilmişdir: $Y=A / (B + C)$. Hansı amillin təsiri aşağıdakı nisbəti müəyyən edir: $\square Y(\dots) = A1/(B1+C0) - A1/(B0+C0)$;

- C;
- A;
- A və C;
- nisbət səhvdir.
- B;

8 Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir:

- borclular üçün;
- kreditorlar üçün;
- banklar üçün;
- alıcılar üçün;
- satıcılar üçün.

9 Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir:

- kreditorlar üçün;
- diskontlaşdırma əmsalı;
- variasiya əmsalı.
- keçid əmsalı;
- satıcılar üçün.

10 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş (fiksiya edilmiş) kəmiyyəti necə adlanır?

- dəyişən;
- sabit;
- kombinəlanmış.
- mürəkkəb;
- sürüşkən;

11 İllik məbləğə və ya əvvəlki dövrdə artırılmalarla birlikdə məbləğə tətbiq edilən faiz dərəcəsi adlanır:

- sadə;
- mürəkkəb;
- qarışıq
- kombinəlaşdırılmış;
- orta faiz;

12 İlk məbləğə borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır?

- orta faiz.
- sadə;
- kombinəlanmış;
- mürəkkəb;
- qarışıq;

13 Kommersiya uçotunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır?

- ildə iki dəfə
- ssuda müddətinin sonunda;
- hər ayda;
- ssudanın ilk başlanğıcından;
- hər rübdə;

14 Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

- normativ kəmiyyətlərdən;
- öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
- nisbi kəmiyyətlərdən;
- mütləq kəmiyyətlərdən
- orta kəmiyyətlərdən;

15 İntestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür:

- diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.
- diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
- layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
- xalis cari dəyərə və investisiyaların rentabelliyyəsinə əsaslanan;
- statistik və uçot dərəcələrinə əsaslanan;

16 Lizing bank kreditindən nə ilə fərqlənir?

- lizing yalnız büdcə təşkilatlarına verilir;
- yüksək dəyəri ilə.
- istifadə müddətinə görə;
- lizing ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;
- lizing müəssisənin əmlakını müəyyən edir;

17 Diskontlaşdırma metodunun mahiyyəti nədir?

- gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.
- pul daxilolmalarının dondurulması;
- müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;
- pul vəsaitlərinin faizlə əks etdirilməsi;
- bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəətin müəyyən edilməsi;

18 Xalis pul aktivləri nədir?

- balansın pul və qeyri pul maddələrinin cəmi.
- pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;
- balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;

19 Müəssisənin maliyyəsi səciyyələndirir:

- büdcə resursları, büdcə kreditləri.
- maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini;
- cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
- müəssisənin pul axınlarının idarə olunması sistemini;
- müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;

20 Maliyyə təhlilinin daxili subyektlərinə aiddir:

- mühasiblər
- menecerlər;
- kreditorlar;
- səhmdarlar;
- debitorlar;

21 Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

- məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.
- maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması;
- maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;

- məhsul satışı kanallarının təhlili və planlaşdırılması;
- istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;

22 Maliyyə resurslarına aiddir:

- müxtəlif səviyyəli büdcə resursları
- pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövrüyyə fondları;
- büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
- mənfəət, vergi, sığorta ödəmələri;
- müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;

23 Maliyyə təhlilinin məqsədi:

- müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.
- müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
- məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi
- müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
- biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi

24 İqtisadi kibernetika metodları (sistemli təhlil, immitasiya metodları, modelləşdirmə metodları və s.) aşağıdakılara aiddir :

- xaric etmə üsullarına
- təhlilin iqtisadi - riyazi metodlarına
- təhlilin məntiqi metodlarına
- təhlilin ənənəvi metodlarına
- təhlilin evristik metodlarına

25 Əməliyyatların tədqiq metodları (xəyri proqramların həlli, ehtiyatların idarə olunması, oyun nəzəriyyələri, planlaşdırma və idarə etmənin şəbəkə metodları, kütləvi xidmət nəzəriyyəsi) aşağıdakılara aiddir :

- xaric etmə üsullarına
- təhlilin iqtisadi - riyazi metodlarına
- təhlilin məntiqi metodlarına
- təhlilin ənənəvi metodlarına
- təhlilin evristik metodlarına

26 Stoxastik təhlilin üsulları (ikiqatlı və cəm korrelyasiya, reqressiya, dispers təhlil, komponent təhlil və s.) aşağıdakılara aiddir :

- xaric etmə üsullarına
- təhlilin iqtisadi - riyazi metodlarına
- təhlilin məntiqi metodlarına
- təhlilin ənənəvi metodlarına
- təhlilin evristik metodlarına

27 Bu model $Y = B_0X_0 + B_1X_1 + B_2X_2 + \dots + B_nX_n$, (burada Y - qətedici göstərici, $X_0, X_1, X_2, \dots, X_n$ - faktor göstəriciləri, $B_0, B_1, B_2, \dots, B_n$ - faktorların qətedici göstəriciyə təsir intensivliyini göstərən əmsallardır) - aşağıdakıların modelidir :

- variasiya təhlilinin modeli
- reqressiya təhlilinin modeli
- komponent təhlilinin modeli
- korrelyasiya təhlilinin modeli
- dispersiya təhlilinin modeli

28 Dispersiya təhlili, komponent təhlil aşağıdakılara aiddir :

- sadə riyaziyyat metodlarına
- stoxastik təhlil üsullarına
- iqtisadi kibernetika metodlarına
- əməliyyatların tədqiq metodlarına
- riyazi statistika metodlarına

29 Sistemli təhlil, imitasiya metodları, modelləşdirmə metodları aşağıdakılara aiddir :

- riyazi statistika metodlarına
- iqtisadi kibernetika metodlarına
- sadə riyaziyyat metodlarına
- stoxastik təhlil üsullarına
- əməliyyatların tədqiq metodlarına

30 Korrelyasion təhlilin modelləri aşağıdakılardır :

- korrelyasiya əmsalı, variasiya əmsalı
- korrelyasiya əmsalı, determinasiya əmsalı
- determinasiya əmsalı, fond verimi əmsalı
- variasiya əmsalı, ritmlilik əmsalı
- korrelyasiya əmsalı, reqressiya əmsalı

31 Bu formul $St = S0 (1 + i)^t$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, $S0$ - baza məbləğ - pul məbləğinin müasir dəyəri, St - pul məbləğinin gələcək dəyəri) - aşağıdakıların formuludur :

- sadə diskontun hesablama formulu
- mürəkkəb faizlərin artırılma formulu
- sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulu
- diskont - faktorun formulu
- sadə faizlərin artırılma formulu

32 Bu formul $\dot{I} = S0 / 1 - it$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, $S0$ - baza məbləğ, \dot{I} - artırılmış məbləğ) - aşağıdakıların formuludur :

- sadə faizlərin artırılma formulu
- sadə diskontun hesablama formulu
- mürəkkəb faizlərin artırılma formulu
- diskont - faktorun formulu
- sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulu

33 Ehtiyatların idarə olunması, oyunlar nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi aşağıdakılara aiddir :

- riyazi statistika metodlarına
- əməliyyatların tədqiq metodlarına
- sadə riyaziyyat metodlarına
- stoxastik təhlil üsullarına
- iqtisadi kibernetika metodlarına

34 Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

- aktiv
- korrelyasiya;
- qeyrimüəyyən;
- funksional;
- multiplikativ;

35 Təşilatın idarə olunması üçün yalnız statistik mühasibat modelinin deyil, həm də proseslərin əks etdirilməsinin vacibliyini hansı konsepsiya təsdiq edir?

- kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası
- iqtisadi ölçü konsepsiyası;
- pul axınları konsepsiyası ;
- həyat tsikli konsepsiyası;
- qeyri müəyyənlik və risk;

36 İqtisadi təhlilin metodologiyasının həyata keçirilməsini təmin edən göstəricilərin sistemləşdirilməsi hansı konsepsiyaya əsaslanır?

- kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası.
- iqtisadi ölçü konsepsiyası;
- pul axınları konsepsiyası ;
- həyat tsikli konsepsiyası;
- qeyri müəyyənlik və risk;

37 İqtisadiyyat haqqında hansı konsepsiyaya görə istənilən analitik informasiya mütləq səciyyə dəşimır?

- qeyri müəyyənlik və risk;
- pul axınları konsepsiyası ;
- kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası
- iqtisadi ölçü konsepsiyası;
- həyat tsikli konsepsiyası;

38 Gələcəkdə investisiya məbləğinin azalması üzrə maliyyə əməliyyatı necə adlanır?

- azalma.
- diskontlaşdırma;
- bölmə
- kompaundinq;
- artım;

39 Hansı göstərici vasitəsi ilə sövdələşmənin səmərəliliyi qiymətləndirilir?

- orta bazar faiz dərəcəsi.
- mənfəət norması;
- mütləq itgi məbləği;
- FV-nin mütləq artımı ;
- diskontlaşdırma dərəcəsi;

40 Aparılan təhlilin tələbindən asılıdır:

- təşkilatın ödəmə qabiliyyəti.
- idarəetmə üçün informasiyaya tələbat;
- təşkilatın maliyyəsi;
- təsərrüfat uçotu sistemi;
- resurslardan istifadənin səmərəliliyi;

41 Konkret analitik prosesin icrası üzrə nəzərdə tutulan təlimat necə adlanır?

- üsul.
- metodika;
- metodologiya;
- prinsip;
- konsepsiya;

42 Hesabat dövrünün sonuna anbarda hazır məhsul qalığının azalması nəyin artmasını əks etdirir?

- gələcək dövrün gəlirlərini.
- hesabat dövründə satılmış məhsulun həcmi;

- hesabat dövründən sonrakı ilin əvvəlinə hazır məhsul qalıqlarını
- hesabat dövründə məhsul buraxılışını;
- hesabat dövrünün sonuna debitor borclarını;

43 Mühasibat balansının uzunmüddətli aktivlərinə daxildir:

- emissiya gəliri.
- ehtiyatlar;
- bank kreditləri;
- kreditör borcları;
- bölüşdürülməmiş mənfəət;

44 İnformasiyanın kənar istifadəçiləri kimlər hesab olunur?

- təşkilatın rəhbərliyi.
- təşkilatın fəaliyyətində birbaşa və dolaylı marağı olanlar;
- təşkilatın fəaliyyətində dolaylı maraqlı olanlar;
- təşkilatın fəaliyyətində birbaşa maraqlı olanlar;
- təşkilatın müvafiq strukturları;

45 Hansı göstərici istehsalın texniki səviyyəsindən daha çox asılı hesab olunur?

- təşkilatın maliyyə sabitliyi.
- əmək məhsuldarlığı;
- bağlanmış müqavilələrin yerinə yetirilməsi;
- işçilərin sayı;
- əmək haqqı fondu;

46 İqtisadi göstəricilər təsərrüfat prosesində nəyi səciyyələndirir?

- baş vermiş təsərrüfat proseslərinin məzmununu.
- baş vermiş təsərrüfat proseslərinin statistikasını və dinamikasını;
- baş vermiş təsərrüfat proseslərinin dinamikasını;
- baş vermiş təsərrüfat proseslərinin statistikasını;
- baş vermiş təsərrüfat proseslərinin formalarını;

47 Təşkilatın fəaliyyətinin aşağıdakı səmərəlilik göstəricisi hansıdır?

- əməyin fondla silahlanması.
- mənfəət;
- fondtutumu;
- pul gəliri;
- materialtutumu;

48 Təşkilatın fəaliyyətinin səmərəliliyinin ümumiləşdirilmiş aşağıdakı göstəricisi hansıdır?

- müstəqillik əmsalı.
- rentabellik;
- aktivlərin dövrəni əmsalı;
- cari likvidlik əmsalı;
- əmək məhsuldarlığı;

49 Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- məhsulun tam maya dəyəri.
- qısamüddətli öhdəliklər;
- əmlak vergisi;
- işçilərin orta siyahı sayı;
- sığortaya ayırmalar;

50 Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- müəssisənin təşkilati səviyyəsi.
- uzunmüddətli öhdəliklər;
- əmlak vergisi;
- işçilərin orta siyahı sayı;
- müəssisənin texniki səviyyəsi;

51 Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- müəssisənin təşkilati səviyyəsi.
- kapital;
- əmlak vergisi;
- işçilərin orta siyahı sayı;
- müəssisənin texniki səviyyəsi;

52 Nəticəvi göstərici - satışların həcmi və ona təsir edən amillər - satılan məhsulun miqdarı və onların qiyməti arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- normativ
- multiplikativ
- tam bölünən
- additiv
- qarışıq

53 Determinləşdirilmiş amilli təhlilinin indeks üsulu satış həcmünün dəyişdirilməsinə aşağıdakı amillərin təsirini müəyyən etməyə imkan verir :

- satışın həcmi və bir işçi tərəfindən orta illik məhsul istehsalı
- satılan məhsulun miqdarı və onların qiyməti
- əsas vəsaitlərin orta illik dəyəri və əsas vəsaitlərin gəlirliyi
- satışların gəlirliyi və dövriyyə aktivlərinin dövriyyəsi
- maddi xərclərin dəyəri və məhsulların həcmi

54 Tam bölünən modellər üçün amillər sisteminin uzadılma üsulu aşağıdakıları nəzərdə tutur :

- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması

55 Tam bölünən modellər üçün amillər sisteminin əksiltmə üsulu aşağıdakıları nəzərdə tutur :

- kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
- kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması

56 Tam bölünən modellər üçün amillər sisteminin formal ayırma üsulu aşağıdakıları nəzərdə tutur :

- kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması

- kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması

57 Tam bölünən modellər üçün amillər sisteminin genişləndirmə üsulu aşağıdakıları nəzərdə tutur :

- kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə göstəriciyə uzadılması
- kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəricilərə vurulması hesabına başlanğıc amilli modelinin genişlənməsi
- kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
- bir və ya bir neçə faktorin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması

58 $Y = X_1 : X_2$ tipli tam bölünən modellər sinifinə qarşı onların hansı dəyişdirmə üsulları tətbiq olunur ?

- uzatma, formal ayırma, genişlənmə və əksiltmə
- toplama, vurma, bölmə, qalıq
- induksiya, deduksiya, sintez, ümumiləşdirmə
- detallaşdırma, genişlənmə, sistemləşdirmə, ümumiləşdirmə
- genişlənmə, parçalanma, detallaşdırma, sintez

59 Nəticəvi göstərici - istehsalın gəlirliyi və amillər - müəssisənin balans gəliri, əsas fondlar və dövriyyə vəsaitlərinin orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- multiplikativ
- qarışıq
- normativ
- tam bölünən
- additiv

60 Nəticəvi göstərici - fond faydalı iş əmsalı və ona təsir edən amillər - buraxılan məhsulun həcmi və əsas istehsalat fondlarının orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- additiv
- multiplikativ
- qarışıq
- normativ
- tam bölünən

61 Nəticəvi göstərici - əmək ödənişi fondu və ona təsir edən amillər - işləyənlərin orta siyahı sayı və onların orta illik əmək haqqı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- qarışıq
- additiv
- tam bölünən
- normativ
- multiplikativ

62 Nəticəvi göstərici - satışların gəlirliyi və ona təsir edən amillər - satıxdan əldə olunan gəlir və satılan məhsulun maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- normativ
- tam bölünən
- additiv
- multiplikativ
- qarışıq

63 Nəticəvi göstərici - məhsulun həcmi və ona təsir edən amillər - işləyənlərin sayı və onların orta illik istehsalı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- normativ
- multiplikativ
- tam bölünən
- additiv
- qarışıq

64 Nəticəvi göstərici - məhsulun maya dəyəri və ona təsir edən amillər - maddi xərclər, əmək ödənişi üçün xərclər, əlavə xərclər və s. arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- normativ
- additiv
- tam bölünən
- multiplikativ
- qarışıq

65 Təhlilin səmərəliliyi üçün mühasibat hesabatının tərtib olunmasının əsas prinsipi nə hesab edilir?

- doğru cavab yoxdur
- informasiyanın mühasibat hesabatında əks olunması;
- idarəetmə uqotunun beynəlxalq standartlara uyğun tərtib olunması;
- mühasibat uqotunun dəqiq normativ tənzimlənməsi;
- hazırlanmış informasiyanın tələb olunan informasiyaya uyğunluğu;

66 Təşkilatın likvidliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir?

- menecerlər.
- kreditorlar;
- mülkiyyətçilər;
- dövlət;
- səhmdarlar;

67 Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir?

- menecerlər
- mülkiyyətçilər;
- kreditorlar;
- dövlət
- səhmdarlar;

68 Aşağıdakı hansı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
- pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
- pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;

69 Xüsusi kapitalın tərkibinə aşağıdakı hansı göstəricilər daxil edilmir?

- məqsədli maliyyələşdirmə və daxilolmalar.
- gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ehtiyat kapitalı;
- əlavə kapital;
- ötən illərin bölüşdürülməmiş mənfəəti;

70 Dövriyyə göstəriciləri nəyi özündə xarakterizə edir?

- gəlirliyi.
- işgüzar aktivliyi;
- bazar sabitliyini;
- ödəməqabiliyyətini;
- kreditqaytarma qabiliyyətini;

71 Dövrüyyə aktivlərinə hansı vəsait aid edilir?

- bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri
- pul vəsaitləri, debitor borcları, ehtiyatlar;
- kreditor borcları, bank kreditləri, ehtiyatlar;
- quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;
- materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;

72 Hansı halda dəfəli (bölnən) modeldən istifadə olunur?

- məhsulun keyfiyyətini qiymətləndirmək üçün;
- əmək məhsuldarlığının müəyyən olunması üçün;
- fondlarla təmin olunma səviyyəsini qiymətləndirmək üçün;
- qiymət və həcm əsasında satılmış konkret məhsulun həcmının müəyyən olunması üçün;
- dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;

73 Hansı halda balans modelindən istifadə olunur?

- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək üçün;
- dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
- fondlardan səmərəli istifadəni qiymətləndirmək üçün;
- qiymət və həcm əsasında satılmış məhsulun həcminin müəyyən olunması üçün;
- əmək məhsuldarlığının müəyyən olunması üçün;

74 İqtisadi təhlilin metodu səciyyəli:

- təhlilin nəticələrinin rəsmiləşdirilməsi ilə.
- nəticə göstəricisinin dəyişməsinə səbəb olan amillərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə;
- proseslərin tarixi təsviri ilə;
- göstəricilər sisteminin hazırlanması və istifadə olunması ilə;
- analitiklərin cəlb olunması ilə;

75 İnteqral metodunun xüsusiyyəti nə ilə izah olunur?

- doğru cavab yoxdur.
- istifadə zamanı inteqrallaşdırmanı tələb edir;
- modeldə amillərin yerləşməsi əhəmiyyət kəsb etmir;
- daha dəqiq nəticə əldə olunur;
- istifadə zamanı differensiallaşdırmanı tələb edir;

76 Stoxastik qarşılıqlı əlaqələrin öyrənilməsi zamanı iqtisadi təhlilin hansı əsas metodundan istifadə olunur?

- nisbi fərq;
- korrelyasiya;
- zəncirvari yerdəyişmə;
- indeks.
- mütləq fərq;

77 Xarici maliyyə təhlilinin əsas informasiya mənbəyi hansıdır?

- biznes plan və müqavilələr.
- mühasibat uçotu məlumatları;
- nəşr olunmuş maliyyə hesabatları;

- xüsusi tədqiqat məlumatları;
- statistik hesabat məlumatları;

78 Amilli təhlilin ən universal metodu hansıdır?

- loqarifma.
- indeks;
- müqayisə;
- zəncirvari yerdəyişmə;
- nisbi fərq;

79 İdarəetmənin kibernetik sistemində iqtisadi təhlilin yerini müəyyən edin?

- «idarəetmə obyektı» blokunda;
- «idarəetmə subyekti» blokunda;
- planlaşdırma və obyektə idarəetmə təsiri arasında;
- uçot və planlaşdırma arasında;
- maliyyə uçotu və maliyyə təhlili arasında.

80 İdarəetmənin funksiyası kimi təhlilin əsas məqsədi nədir?

- məhsul istehsalı planının icrasının qiymətləndirilməsi.
- mühasibat uçotunun aparılması;
- analitik cədvəllərin tərtib olunması;
- idarəetmə qərarlarının əsaslandırılması;
- istehsaldaxili məsələlərinin həlli;

81 Mütləq amilli artımın hesablanması üçün aşağıdakı metoddan istifadə olunur?

- qruplaşdırma;
- diskontlaşdırma;
- müqayisə;
- zəncirvari yerdəyişmə;
- müqayisə.

82 Nisbi göstəricilər aşağıdakıları əks etdirir :

- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

83 Mütləq kəmiyyət aşağıdakıları göstərir :

- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

84 Qruplaşdırılmalar aşağıdakılar ilə ifadə olunur :

- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi

- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

85 Amil və nəticəvi göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur

- sadə və mürəkkəb
- analitik
- struktur
- tipoloji
- statistik

86 Göstəricilərin daxili quruluşunun (məsələn, istehsalat personalının iş stajı üzrə, peşə üzrə qruplaşdırılması zaman) qiymətləndirilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- sadə və mürəkkəb
- struktur
- analitik
- tipoloji
- statistik

87 Mülkiyyət növləri üzrə müəssisələrin qruplaşdırılması zamanı hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- sadə və mürəkkəb
- tipoloji
- analitik qruplaşdırmalar
- struktur
- statistik

88 Müqayisə zamanı riayət olunmalı şərt :

- göstəricilərin müqayisə olunduğu qısa zaman müddəti
- göstəricilərin qarşılaşdırılma bilməsinin təmin olunması
- müqayisə olunan göstəricilərin etibarlılığı
- müqayisə olunan göstəricilərin həqiqiliyi
- göstəricilərin normativ aktlara uyğunluğu, doğruluq

89 Faktiki göstəricilərin keçmiş illərin göstəriciləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır

- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- xərclərə nəzarət
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

90 Faktiki göstəricilərin normativ göstəricilər ilə müqayisəsinin məqsədi aşağıdakılardır

- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- xərclərə nəzarət
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

91 Plan və faktiki göstəricilərin müqayisəsinin məqsədi aşağıdakılardır :

- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi

- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- xərclərə nəzarət
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

92 İqtisadi təhlil metodikasının ən vacib elementləri aşağıdakılardır :

- determinləşdirilmiş faktor təhlilin modelləri
- onun xüsusi üsul və qaydaları
- iqtisadi - riyazi modellər
- xarici və daxili faktorlar
- onun məqsəd və funksiyaları

93 Təhlilin məqsədinin əldə olunmasına tabe olan müəssisə iqtisadiyyatının tədqiqinin analitik üsul və qaydalarının cəmi aşağıdakılar ilə ifadə olur :

- iqtisadi təhlilin ardıcılığı
- iqtisadi təhlilin metodikası
- iqtisadi təhlilin məzmunu
- iqtisadi təhlilin obyektı
- analitik tədqiqin məntiqi

94 Təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər sisteminin istifadə olunması, onların dəyişiklikləri və səbəbiyyət - nəticə qarşılıqlı əlaqələrinin tədqiqi aşağıdakıların səciyyəvi xüsusiyyətləridir :

- iqtisadi təhlilin məzmununun
- iqtisadi təhlilin obyektinin
- iqtisadi təhlilin məsələlərinin
- mühasibat uçotunun metodunun
- iqtisadi təhlilin metodunun

95 Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- əsas vəsaitlərin dəyəri
- kapital
- əmlak üçün vergi
- işçilərin orta siyahı sayı
- məhsulun həcmi

96 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir :

- diferensial hesablaşma üsulu
- indeks üsulu
- korrelyasion - reqression təhlil
- xətti proqramlaşdırma üsulu
- diskontlaşma üsulu

97 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxil deyil :

- zəncirvari əvəz etmə üsulu
- xətti proqramlaşdırma üsulu
- qruplaşdırma üsulu
- müqayisə üsulu
- fərqlər üsulu

98 Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- təkrarlanan
- multiplikativ;

- mütləq;
- multimedii;
- qarışıq;

99 Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- təkrarlanan
- additiv;
- mütləq;
- aktiv;
- qarışıq;

100 Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası
- nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi

101 İqtisadi təhlilin evristik metodları hansılardır?

- riyazi-iqtisadi metodlar
- beyin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları
- Zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları
- inteqral, indeks, beyin hücumu üsulları
- balans üsulu, ekspert üsulu

102 İqtisadi təhlilin vəzifəsi aşağıdakıdır :

- dövriyyə və dövriyyədən kənar aktivlərin dəyərlərinin qiymətləndirilməsi
- biznes - plan və normativlərin əsaslandırılmasının artırılması
- istehsal xərclərin smetalarının işlənilib hazırlanması və təsdiq olunması
- müəssisədə biznes - plan və normativlərin tərtib olunması
- maliyyə və istehsal büdcələrinin işlənilib hazırlanması

103 Xarici amillər, müəssisənin təsərrüfat fəaliyyətinə daim təsir edərək :

- iqtisadi təhlilin məzmunu ilə bağlıdırlar
- iqtisadi qanunların təsirlərini əks etdirirlər
- zəruri idarə qərarların qəbul olunmasına səbəb olurlar
- müəssisənin daxilində müxtəlif iqtisadi göstəricilərin kəmiyyətini dəyişdirirlər
- müəssisənin konkret fəaliyyəti ilə bağlıdırlar və tamfaktorə ondan asılıdırlar

104 İqtisadi təhlilin tədqiq etdiyi ən əsas, ümumiləşdirən və əhəmiyyətli şey :

- istehsal prosesin idarə olunması
- təsərrüfat proseslərin hərəkəti
- təsərrüfatdaxili ehtiyatların axtarışı
- idarəetmə qərarı
- mühasibat hesabatının tərtib edilməsi

105 Müəssisələrin təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri aşağıdakıya aiddir:

- iqtisadi təhlil funksiyaları
- iqtisadi təhlil obyektləri
- iqtisadi təhlil subyektləri
- iqtisadi təhlil üsulları
- iqtisadi təhlil metodikası elementləri

106 İqtisadi təhlildə effektivlik prinsipi aşağıdakını ifadə edir :

- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir

107 İqtisadi təhlildə təsir qüvvəsi prinsipi aşağıdakını ifadə edir :

- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir

108 İqtisadi təhlilin prinsiplərindən biri aşağıdakıdır :

- həqiqiqlik
- dəyər qiyməti
- sistemlik
- münasiblik
- retrospektivlik

109 Determinləşdirilmiş amilli təhlilin aparılması nəyin tətbiq olunmasını nəzərdə tutur?

- doğru cavab yoxdur.
- hesablamlar üçün kalkulyatorun tətbiq olunması;
- statistik müşahidənin təşkilini;
- tədqiqat proqramlarının hazırlanmasını;
- kütləvi məlumatların işlənməsində xüsusi proqram vasitələrinin tətbiqini;

110 İdarəetmə sistemində toplanan bütün informasiya nəyi təşkil edir:

- məsələlərin informasiya ilə müşayət olunmasını;
- informasiya təminatını;
- doğru cavab yoxdur.
- xarici informasiyanı;
- informasiya bazasını;

111 Baş vermiş təsərrüfat prosesi məlumatları əsasında planın icrasına nəzarət məqsədi ilə aparılan təhlil necə adlanır?

- keyfiyyət.
- qabaqcadan;
- marjinal;
- sonradan;
- operativ;

112 Səhmdarların, kreditorların, investorların sifarişi ilə aparılan təhlil necə adlanır?

- marjinal təhlil.
- idarəetmə təhlili;
- daxili maliyyə təhlili;
- xarici maliyyə təhlili;
- ekspress təhlil;

113 Maliyyə (xarici) təhlil nəyi əsaslandırmaq üçün aparılır?

- xarici istifadəçiləri məlumatlandırmaq üçün;
- təşkilatın daxili xidməti üçün;
- proqnozların hazırlanması üçün.
- nəticə göstəricisinə təsir edən amillərin əsaslandırılması üçün;
- maliyyə xarakterli idarəetmə qərarlarının əsaslandırılması üçün;

114 Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi xarakterizə edir?

- hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;

115 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nə ilə xarakterizə olunur?

- hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

116 Mühasibat (maliyyə) hesabatının üfqi təhlili nə ilə xarakterizə olunur?

- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dina- mikada əsas meylinin müəyyən edilməsi;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

117 Amilli təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur?

- balans.
- müqayisə;
- indeks;
- mütləq fərq;
- zəncirvari yerdəyişmə;

118 Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır?

- korrelyasiya.
- zəncirvari yerdəyişmə;
- balans əlaqələndirmə;
- evristik;
- xətti proqramlaşdırma;

119 İqtisadi təhlil işində istifadə edilən bütün üsulları hansı qruplara bölünür:

- zəncirvari yerdəyişmə, operativ, müqayisəli
- Operativ, evrestik, additiv.
- multiplikativ, marjinal, səmərəli
- ənənəvi, iqtisadi-riyazi, evristik
- operativ, təsirli perspektiv

120 Maliyyə nəticələri göstəricilərinin dəyişmə meylinin qiymətləndirilməsi səciyyəli-dir:

- kapitaldakı dəyişikliklər haqqında hesabatın təhlilinin məqsədini

- mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədini;
- mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədini;
- mənfəət və zərər haqqında hesabatın trend təhlilinin məqsədini;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlilinin məqsədini;

121 Xalis mənfəətin amilli təhlili hansını ehtiva edir?

- real vergitutma səviyyəsinin müəyyən olunması;
- vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;
- xərclrin səviyyəsinin qiymətləndirilməsi.
- uçot siyasətinin qiymətləndirilməsi;
- mövcud vergi dərəcəsinin dəyişilməsinin mənfəətə təsirinin müəyyən olunması;

122 Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amillər:

- maliyyə nəticələri ilə bağlı vergilər;
- kommersiya xərcləri;
- gələcək dövrlərin xərcləri.
- konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;
- qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.

123 Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?

- düzgün variant yoxdur.
- ehtiyat fondunun yaradılması;
- əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
- dividendlərin ödənilməsi;
- sosial sferalar fondunun artırılması.

124 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ümumi daxili məhsul.
- kapital ehtiyatları;
- əsas əməliyyat gəliri;
- emissiya gəliri;
- xalis mənfəət;

125 İnflyasiyaya korrektə edilmiş mənfəət:

- ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- vergiyə cəlb olunan mənfəətə daxil edilir

126 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- dövriyyə aktivlərinin dövriyyəsinin aşağı düşməsinə;
- məhsula olan qiymətlərin artmasına;
- dövriyyə aktivlərinin dövriyyəsinin yüksəlməsinə.
- müəssisə fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə;
- müəssisə fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;

127 Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- ehtiyat kapitalı;
- səhmdarların gəlirləri.
- xüsusi dövriyyə vəsaitləri;

- müəssisə işçilərinin mükafatları;
- nizamnamə kapitalı;

128 Aktivlərin rentabelliği səciyyəyəndirir:

- kapitalın strukturunu;
- bazar sabitliyini.
- işgüzar fəallığı;
- təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;
- cari likvidliyi;

129 İmtiyazlı səhmlərin nominal dəyəri 2000 manat, elan edilmiş dividend səviyyəsi 8 faiz, investor üçün tələb olunan mənfəət norması 12 %-dir. Bu halda həmin səhmlərin cari dəyərini təyin edin?

- 1284manat;
- 1262 manat;
- 1264 manat.
- 1318 manat;
- 1333 manat;

130 Səhmlərin bazar qiymətinin bir səhmə düşən mənfəətə nisbəti oxşar firmalarda 1,8- dir, firmada buraxılan səhmlərin sayı 3500 ədəddir. Bir səhmə düşən gözlənilən mənfəət 37 manatdır. Bu məlumatlardan istifadə etməklə firmanın bazar dəyərini təyin edin?

- 233100 manat;
- 296720 manat;
- 326420 manat.
- 301200 manat;
- 312650 manat;

131 Səhmdar cəmiyyətində qeydə alınan 40 min adi səhmdən 37 min ədədi səhmdarlara satılmışdır. Sonralar 2,7 min səhm onların sahiblərindən satın alınıb. İlin yekunları üzrə çağırılan iclasda 180 min manat xalis mənfəətin səhmdarlar arasında bölüşdürülməsi qərara alınmışdır. Dövriyyədə olan səhmə düşən dividend məbləğini müəyyən edin?

- 4,36 manat;
- 5,88 manat;
- 6,08 manat.
- 6,12 manat;
- 5,24 manat;

132 Xalis mənfəətin 22%-nin adi səhmlər üzrə dividendlərin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Adi səhmlərin sayı 900 ədəd, dəyəri 1000 manat, bölüşdürüləcək mənfəət məbləği 8000 min manatdır. Bu halda bir səhmə düşən dividend səviyyəsini təyin edin?

- 18,18% .
- 14,28% ;
- 16,42% ;
- 19,56 % ;
- 20,26% ;

133 İnflyasiya şəraitində hansı metoddan istifadə etməklə maliyyə hesabat göstəricilərinə düzəliş edilir:

- zəncirvari yerdəyişmə metodundan;
- balans metodundan.
- orta həndəsi metodundan;
- pulun daimi alıcılıq qabiliyyəti metodundan;
- mütləq fərq metodundan;

134 İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- əmtəə kütləsinin artım tempinin pul kütlələrinin artım tempindən yüksək olmasını.
- təşkilatın xüsusi kapitalının azalmasını;
- pul vəsaitinin çatışmazlığını;
- pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
- pula kütləsinin qiymətinin bahalaşması və aşağı düşməsinə;

135 Səhmə düşən gəlir necə hesablanır:

- səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
- xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.
- səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;

136 Dividend çıxımı hesablanır:

- səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
- səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- səhmə düşən dividendin səhmə düşən gəlirə nisbəti kimi.

137 Səhmin dəyərliliyi hesablanır:

- səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.
- səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;

138 Səhmin rentabelliği hesablanır:

- səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
- səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
- səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği-nə nisbəti kimi;
- səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
- xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.

139 Səhmin balans qiyməti səciyyələndirir:

- Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- ilkin bazarda səhmin satış qiyməti;
- balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- kreditörərlə hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- səhm blankında göstərilən qiyməti;

140 Səhmin emissiya qiyməti səciyyələndirir:

- Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- kreditörərlə hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- səhm blankında göstərilən qiyməti;
- balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- ilkin bazarda səhmin satış qiyməti;

141 Səhmin nominal qiyməti səciyyələndirir:

- balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;

- ilkin bazarda səhmin satış qiyməti;
- kreditörarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- səhm blankında göstərilən qiyməti;

142 Səhmin balans qiyməti səciyyələndirir:

- səhm blankında göstərilən qiyməti;
- ilkin bazarda səhmin satış qiyməti;
- balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- kreditörarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;
- Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.

143 Səhmin emissiya qiyməti səciyyələndirir:

- Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- səhm blankında göstərilən qiyməti;
- ilkin bazarda səhmin satış qiyməti;
- balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- kreditörarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;

144 Səhmin nominal qiyməti səciyyələndirir:

- Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.
- ilkin bazarda səhmin satış qiyməti;
- balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;
- səhm blankında göstərilən qiyməti;
- kreditörarla hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;

145 «Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- materiallardan istifadə səviyyəsinin dəyişməsi;
- məhsulun keyfiyyətinin dəyişməsi;
- kommersiya xərclərinin dəyişməsi;
- satışın quruluşunun dəyişməsi;
- əmək məsrəflərinin dəyişməsi.

146 «Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- əmək məsrəflərinin dəyişməsi.
- məhsulun keyfiyyətinin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi,;
- satışın həcmnin dəyişməsi;
- materiallardan istifadə səviyyəsinin dəyişməsi;

147 MMUS-ın tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi
- məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;
- əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;
- satışın həcmnin və sabit xərclərin dəyişməsi;
- avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi

148 MMUS-ın tətbiqi şəraitində maliyyə nəticələrinin təhlili metodikası səciyyələndirir:

- təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsini.
- satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsini;
- xərclərin tərkib elementlərinin öyrənilməsini;
- mənfəətin tərkib elementlərinin öyrənilməsini;

- təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsini;

149 Mənfəət və zərər haqqında hesabatın təhlilində istifadə olunur:

- proqnoz təhlilindən, funksional dəyər təhlilindən;
 statistik təhlildən, evristik üsullardan.
 iqtisadi-riyazi üsullardan;
 müqayisə üsulundan, balans metodundan;
 üfiqi, şaquli və trend təhlilindən

150 Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillə-rə aid edilir:

- əsas fondların aktiv hissəsinin, əmək məhsuldarlığının dəyişməsi;
 istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmnin dəyişməsi;
 məhsulun orta satış qiymətinin, avadanlıqların intensiv yüklənməsinin, işçilərin sayının dəyişməsi;
 satışın həcmnin, satış qiymətinin, maya dəyərinin dəyişməsi.
 məhsulun satış qiymətinin, fondveriminin, material sərfinin dəyişməsi;

151 Ayrı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

- məhsulun əmək tutumu, əsas fondların dəyəri.
 məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;
 əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondtutumu;
 işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;
 satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;

152 Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

- gəlir və xərclər arasında fərq kimi;
 əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəti-cəsinin cəbri məbləği kimi;
 məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticə-sinin cəmi kimi;
 məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticə-lərinin cəbri məbləği kimi;
 məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.

153 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin ümumiləşdirici gös-təricisinə aid edilir:

- ödəmə qabiliyyəti, likvidlik;
 maya dəyəri, məhsulun qiyməti;
 maliyyə levirici.
 əməliyyat levirici;
 mənfəət və rentabellik;

154 Lizinq üzrə əldə olunan mənfəətin lizinq üzrə xərclərə nisbəti səciyyələndirir?

- xərclərin rentabelliyini;
 aktivlərin rentabelliyini;
 investisiyanın rentabelliyini;
 satışın rentabelliyini;
 lizinqin rentabelliyini;

155 Vergi tutmadan əvvəl mənfəətin kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- xərclərin rentabelliyini;
 aktivlərin rentabelliyini;
 istehsalın rentabelliyini;
 satışın rentabelliyini;
 investisiyanın rentabelliyini;

156 Vergi tutmadan əvvəl mənfəətin aktivlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- investisiyanın rentabelliyni;
- xərclərin rentabelliyni;
- satışın rentabelliyni;
- aktivlərin rentabelliyni;
- istehsalın rentabelliyni;

157 Məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin qiymətinə nisbəti səciyyələndirir?

- investisiyanın rentabelliyni;
- satışın rentabelliyni;
- məcmu xərclərin rentabelliyni;
- ayrı-ayrı məhsullar üzrə satışın rentabelliyni;
- ayrı-ayrı məhsullar üzrə xərclərin rentabelliyni;

158 Məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti səciyyələndirir?

- məcmu xərclərin rentabelliyni;
- satışın rentabelliyni;
- investisiyanın rentabelliyni;
- istehsalın rentabelliyni;
- ayrı-ayrı məhsullar üzrə xərclərin rentabelliyni;

159 Satışdan mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti səciyyələndirir?

- xərclərin rentabelliyni;
- istehsalın rentabelliyni;
- satışın rentabelliyni;
- investisiyanın rentabelliyni;
- kapitalın rentabelliyni;

160 Satışdan mənfəətin cari aktivlərə nisbəti səciyyələndirir?

- investisiyanın rentabelliyni;
- xərclərin rentabelliyni;
- cari aktivlərin rentabelliyni;
- satışın rentabelliyni;
- kapitalın rentabelliyni;

161 Satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir?

- investisiyanın rentabelliyni;
- xüsusi kapitalın rentabelliyni;
- kapitalın rentabelliyni;
- xərclərin rentabelliyni;
- satışın rentabelliyni;

162 Satışdan mənfəətin məhsulların tam maya dəyərinə nisbəti səciyyələndirir?

- satışın rentabelliyni;
- kapitalın rentabelliyni;
- investisiyanın rentabelliyni;
- xüsusi kapitalın rentabelliyni;
- xərclərin rentabelliyni;

163 Xalis mənfəətin xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- xüsusi kapitalın rentabelliyini;
- kapitalın rentabelliyini;
- xərclərin rentabelliyini;
- investisiyanın rentabelliyini;
- satışın rentabelliyini;

164 Xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti səciyyələndirir?

- borc kapitalının rentabelliyini;
- kapitalın rentabelliyini;
- xərclərin rentabelliyini;
- xüsusi kapitalın rentabelliyini;
- satışın rentabelliyini;

165 Xalis mənfəət hesabına həyata keçirilir?

- kreditor borclarının qaytarılması;
- büdcəyə vergilərin ödənilməsi;
- kommersiya xərclərinin ödənilməsi
- kreditlər üzrə faizlərin ödənilməsi;
- ehtiyat kapitalının yaradılması;

166 Mənfəətə hansı amilin faktiki maya dəyəri ilə satışın faktiki həcminə və plan maya dəyərində görə hesablanmış xərclər arasında fərq kimi hesablanır?

- satışın strukturunun dəyişməsi;
- satışın həcmində dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi;

167 Mənfəətə hansı amilin təsiri faktiki pul gəliri ilə satışın faktiki həcminə və plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi hesablanır?

- satış qiymətinin dəyişməsi;
- satışın strukturunun dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- satışın həcmində dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi;

168 Mənfəətə hansı amilin təsiri satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi hesablanır?

- əmək məhsuldarlığının dəyişməsi;
- satışın strukturunun dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- satışın həcmində dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi;

169 Dividendlərin ödənilməsi nəticəsində azalır:

- təşkilatın vergi məbləğini;
- təşkilatın vergitutmadan qabaq mənfəəti;
- təşkilatın ümumi mənfəəti;
- təşkilatın əməliyyat mənfəətini;
- təşkilatın xalis mənfəəti;

170 Təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini səciyyələndirən göstərici:

- satışın rentabelliği
- ümumi mənfəət;
- satışdan mənfəət
- aktivlərin rentabelliği;
- xərclərin rentabelliği;

171 Sadə və geniş təkrar istehsal məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edən göstərici:

- alınmış avanslar və debitor borcları.
- ümumi mənfəət və amortizasiya məbləği;
- əməliyyat mənfəəti və amortizasiya məbləği;
- xalis mənfəət və amortizasiya məbləği;
- pul daxil olmalarının həcmi;

172 Pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları aid edilir?

- doğru cavab yoxdur.
- yüksək likvid aktivlərə;
- tez realizə olunan aktivlərə;
- zəif realizə olunan aktivlərə;
- ləng realizə olunan aktivlərə;

173 Kontraktlarda göstərilən, lakin sazişin real səmərəliliyini əks etdirməyən və müqayisə üçün istifadə edilə bilməyən faiz dərəcəsi necə adlanır:

- orta aylıq faiz dərəcəsi.
- ilin günlərinə yaxınlaşdırılmış adi faiz;
- nominal faiz dərəcəsi;
- səmərəli illik faiz dərəcəsi;
- faizlərin fasiləsiz hesablanması zamanı tətbiq olunan illik faiz dərəcəsi;

174 Veksellərin uçotu zamanı tətbiq olunur:

- kombinə edilmiş uçot.
- statistik uçot;
- riyazi diskontlaşdırma;
- kommersiya uçotu;
- idarəetmə uçotu

175 Dövriyyə kapitalının qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- mütləq likvidlik əmsalını;
- cari likvidlik əmsalını;
- müstəqillik əmsalını.
- maliyyə sabitliyi əmsalını;
- aralıq likvidlik əmsalını;

176 Yüksək likvid aktivlər və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- aralıq likvidlik əmsalını;
- maliyyə sabitliyi əmsalını;
- müstəqillik əmsalını.
- cari likvidlik əmsalını;
- mütləq likvidlik əmsalını;

177 Yüksək likvid aktivlərin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- müstəqillik əmsalını.
- mütləq likvidlik əmsalını;
- cari likvidlik əmsalını;
- aralıq likvidlik əmsalını;
- maliyyə sabitliyi əmsalını;

178 Xüsusi kapitalın borc kapitalına nisbəti səciyyələndirir?

- maliyyə sabitliyi əmsalını;
- maliyyələşdirmə əmsalını;
- xüsusi kapitalın manevrlik əmsalını.
- əmlakın real dəyəri əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;

179 Kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını.
- əmlakın real dəyəri əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini ;
- maliyyə sabitliyi əmsalını;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

180 Xüsusi dövriyyə kapitalının əsas vəsaitlərə, əmtəə-material qiymətlilərinə nisbəti səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını.
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- təşkilatın maliyyə sabitliyini;
- təşkilatın ödəmə qabiliyyətini ;
- əmlakın real dəyəri əmsalını;

181 Uzun müddətli öhdəliklərin kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalını.
- xüsusi kapitalın manevrlik əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini ;
- əmlakın real dəyəri əmsalını;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

182 Xüsusi dövriyyə kapitalının uzunmüddətli aktivlərinə nisbəti səciyyələndirir?

- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- təşkilatın maliyyə sabitliyini;
- təşkilatın ödəmə qabiliyyətini;
- daimi aktivin indeksi əmsalını.
- xüsusi kapitalın manevrlik əmsalını;

183 Xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərinə nisbəti səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;
- təşkilatın maliyyə sabitliyini;
- material ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

184 Xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti səciyyələndirir?

- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;
- ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını.

- təşkilatın maliyyə sabitliyini;
- xüsusi kapitalın manevrlik əmsalını;

185 Xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti səciyyələndirir?

- ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını
- təşkilatın maliyyə sabitliyini;
- təşkilatın ödəmə qabiliyyətini;
- xüsusi kapitalın manevrlik əmsalını;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;

186 Təşkilatın xüsusi kapitalı, qısamüddətli bank kreditləri və kreditor borcları səciyyələndirir?

- təşkilatın işçilər qarşısında öhdəliklərinin maliyyələşdirilməsi mənbələrini;
- təşkilatın büdcə qarşısında öhdəliklərinin maliyyələşdirilməsi mənbələrini;
- təşkilatın əsas vəsaitlərinin maliyyələşdirilməsi mənbələrini;
- təşkilatın investisiya layihələrinin maliyyələşdirilməsi mənbələrini;
- təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrini;

187 Təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərq səciyyələndirir?

- əsas kapitalı.
- işlək kapitalı;
- xüsusi kapitalı;
- xüsusi dövriyyə aktivləri;
- borc kapitalını;

188 Təşkilatın cari aktivlərindən cari passivlərini çıxmaqla hansı göstəricini müəyyən etmək olar?

- borc kapitalını;
- işlək kapitalı;
- xüsusi kapitalı;
- xalis dövriyyə kapitalını;
- əsas kapitalı.

189 Təşkilatın aktivlərinin quruluşunun təhlilinin məqsədi?

- təşkilatın işlək kapitalını qiymətləndirmək;
- aktivlərin keyfiyyətini qiymətləndirmək
- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;
- təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək.
- xalis dövriyyə kapitalını qiymətləndirmək;

190 Xalis mənfəət hesabına həyata keçirilir?

- kreditor borclarının qaytarılması;
- büdcəyə vergilərin ödənilməsi;
- kommersiya xərclərinin ödənilməsi
- kreditlər üzrə faizlərin ödənilməsi;
- ehtiyat kapitalının yaradılması;

191 Xüsusi vəsait mənbələrinə daxildir?

- kreditor borcları;
- debitor borcları;
- təxirə salınmış vergi öhdəlikləri
- alınmış avanslar;
- amortizasiya məbləği;

192 Daimi aktivin indeksi hesablanır:

- qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;
- qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
- cari passivlərin cari aktivlərə nisbəti kimi;
- cari aktivlərin cari passivlərə nisbəti kimi;
- dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;

193 Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əm-salı hesablanır:

- xüsusi dövriyyə kapitalın xüsusi kapitalla nisbəti kimi.
- material ehtiyatların orta dəyərini xüsusi kapitalla nisbəti kimi;
- material ehtiyatların orta dəyərini xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərində nisbəti kimi ;
- xüsusi kapitalın material ehtiyatlarının orta dəyərində nisbəti kimi;

194 Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:

- xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
- borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.

195 Xüsusi kapitalın manevrlik əmsalı hesablanır:

- xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
- borc kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi.
- xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;

196 Xalis dövriyyə aktivləri hesablanır:

- xüsusi və borc kapitalı arasında fərq kimi;
- qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.
- eyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;
- dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;
- cari aktivlər və cari passivlər arasında fərq kimi;

197 Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

- dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
- satışın həcmi xalis cari aktivlərə nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;

198 Təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələri-nə aiddir:

- əlavə kapital, xüsusi kapital və kreditor borcları;
- xüsusi kapital, əlavə kapital və qısamüddətli kreditlər.
- kreditor borcları, uzunmüddətli kreditlər və nizamnamə kapitalı;
- xüsusi kapital, qısamüddətli bank kreditləri və kreditor borcları;
- nizamnamə kapitalı, xüsusi kapital və qısamüddətli bank kreditləri;

199 Xalis dövriyyə kapitalı hesablanır:

- məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;

- pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;
- xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
- təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
- təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;

200 Maliyyə sabitliyi pozulmaması üçün müəssisənin dövriyyədən-kənar aktivləri hansı mənbələrdən formalaşmalıdır?

- xüsusi kapital, qısamüddətli kredit və borclar hesabına;
- yalnız borclar hesabına.
- xüsusi kapital, uzunmüddətli kredit və borclar hesabına;
- ehtiyat fondu və qısamüddətli öhdəliklər hesabına;
- mənfəət, qısamüddətli kredit və borclar hesabına;

201 Mühasibat balansının «pul» maddəsinə aid edilir:

- təxirə salınmış vergi öhdəlikləri;
- hazır məhsul;
- təxirə salınmış vergi aktivləri;
- ehtiyatlar.
- alıcılar və sifarişçilərin debitor borcları;

202 Faizlərin örtülməsi əmsalı hesablanır:

- xalis mənfəətin məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- pul vəsaitlərinin orta qalığının ödənilən faiz məbləğinə nisbəti kimi.
- ümumi mənfəəti məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- vergitutulan mənfəət məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinə nisbəti kimi;

203 Qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülmə əmsalı hesablanır:

- xalis mənfəətin qısamüddətli öhdəlikləri nisbəti;
- pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının cəminin qısamüddətli öhdəliklərə nisbəti.
- pul vəsaitlərinin orta qalığının qısamüddətli öhdəliklərə nisbəti;
- xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərə nisbəti;
- amortizasiya ayırmalarının qısamüddətli öhdəliklərə nisbəti;

204 Orta günlük pul vəsaiti çıxımı hesablanır:

- orta günlük pul daxilolmalarının orta günlük pul vəsaiti çıxımına nisbəti kimi;
- maya dəyərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- idarəetmə xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- kommersiya xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- satışın maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri və amortizasiya ayırmalarının cəminin təhlil olunan dövr üçün günlərin sayına nisbəti kimi .

205 Biver əmsalı hesablanır:

- xalis mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- debitor borclarının kreditör borclarına nisbəti kimi.
- ümumi mənfəətin (balans mənfətinin) qısamüddətli öhdəliklərə nisbəti kimi;
- xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin uzunmüddətli və qısamüddətli öhdəliklərə nisbəti kimi
- vergi tutulan mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;

206 Özünümaliyyələşdirmə intervalı (müddəti) hesablanır:

- pul vəsaiti, qısamüddətli maliyyə qoyuluşları və qısamüddətli debitor borclarının cəminin ortagünlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ortagünlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.

- qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

207 Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məlumatları əsasında ödəmə qabiliyyəti əmsalı hesablanır:

- hesabat dövrünün əvvəlinə pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- əsas vəsait obyektlərinin və digər əmlakın satışından pul gəlirlərinin məcmu borclara nisbəti kimi;
- alıcılardan və sifarişçilərdən daxilolmaların pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- dövr ərzində pul daxilolmalarının dövr ərzində pul vəsaiti çıxımına nisbəti kimi .
- hesabat dövrünün sonuna pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;

208 Təşkilatın maliyyə nəticələrinin strukturunun təhlilində hansı metoddan istifadə olunur:

- göstəricilərin şaquli təhlili;
- göstəricilərin amilli təhlili.
- göstəricilərin trend təhlili;
- göstəricilərin üfqi təhlili;
- göstəricilərin müqayisəli təhlili;

209 Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir:

- satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilə-inin hesablanması ilə;
- doğru cavab yoxdur.
- xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;
- aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;
- mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;

210 Maliyyə riski hansı halda yaranır?

- maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
- xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
- maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;
- müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.
- kreditör borcu məbləği debitor borcu məbləğindən çox olduqda;

211 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- xüsusi vəsait mənbələri : balansın valyutası;
- (xüsusi kapital – dövriyyədənəknənar aktivlər) : cari aktivlər;
- (xüsusi kapital – dövriyyədənəknənar aktivlər) : xüsusi vəsait mənbələri;
- xüsusi kapital : borc kapitalı.
- xüsusi kapital : aktivlər;

212 Maliyyə riski əmsalı hesablanır:

- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

213 Maliyyələşdirmə əmsalı hesablanır:

- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyuta-sına nisbəti kimi.
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

214 Maliyyə sabitliyi əmsalı hesablanır:

- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

215 Təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrinə aiddir:

- əlavə kapital, xüsusi kapital və kreditor borcları;
- xüsusi kapital, əlavə kapital və qısamüddətli kreditlər.
- kreditor borcları, uzunmüddətli kreditlər və nizamnamə kapitalı;
- xüsusi kapital, qısamüddətli bank kreditləri və kreditor borcları;
- nizamnamə kapitalı, xüsusi kapital və qısamüddətli bank kreditləri;

216 Hansı göstərici təşkilatın fəaliyyətinin səmərəliliyinin maliyyə diaqnostikası üçün əsas hesab olunur?

- kreditödəmə qabiliyyəti.
- xüsusi kapitalın gəlirliliyi göstəricisi;
- likvidlik və ödəmə qabiliyyəti;
- maliyyə hesabatı məlumatları;
- əmlak vəziyyəti;

217 Maliyyə sabitliyi pozulmaması üçün müəssisənin dövriyyədən–kənar aktivləri hansı mənbələrdən formalaşmalıdır?

- yalnız borclar hesabına.
- xüsusi kapital, uzunmüddətli kredit və borclar hesabına;
- mənfəət, qısamüddətli kredit və borclar hesabına;
- xüsusi kapital, qısamüddətli kredit və borclar hesabına;
- ehtiyat fondu və qısamüddətli öhdəliklər hesabına;

218 Mühasibat balansının məlumatları əsasında hansı məsələ qiymətləndirilir?

- maliyyə mənbələrinin strukturunu.
- təşkilatın maliyyə sabitliyini;
- adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;
- maliyyə nəticələrinin strukturunu;
- təşkilatın işgüzar fəallığını;

219 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

220 Demaliyyələşdirmə nəyi səciyyələndirir:

- qısamüddətli maliyyə qoyuluşlarının pul vəsaitlərinin azalmasını.
- kreditor borclarının azalmasını;
- hesablarda pul vəsaitlərinin azalmasını;
- kassada pul vəsaitlərinin azalmasını;
- debitor borclarının pul vəsaitlərinin azalmasını;

221 Maliyyələşdirmə nəyi səciyyələndirir:

- qısamüddətli maliyyə qoyuluşlarının pul vəsaitlərinin artmasını.
- kreditör borclarının artmasını;
- hesablarda olan pul vəsaitlərinin artmasını;
- kassada pul vəsaitlərinin artmasını;
- debitor borclarının pul vəsaitlərinin artmasını;

222 Xüsusi dövriyyə kapitalının həcmnin dəyişməsi hesablanır:

- kreditör və debitor borclarının dəyişməsinin fərqi kimi.
- dövriyyə aktivlərinin və kreditör borclarının həcmnin dəyişməsinin cəmi ümumi məbləği kimi;
- dövriyyə aktivlərinin və kreditör borclarının həcmnin dəyişməsinin hasili kimi;
- dövriyyə aktivlərinin və kreditör borclarının həcmnin dəyişməsinin fərqi kimi;
- dövriyyə aktivlərinin və kreditör borclarının həcmnin dəyişməsinin nisbəti kimi;

223 Gizli maliyyələşdirmə mənbələrinə daxildir:

- kreditör borcları.
- müəyyən vaxt kəsiyində xüsusi vəsaitlərə bərabər tutulan vəsait;
- məhsul (iş, xidmət) satışından mənfəət;
- amortizasiya ayırmaları;
- ümumi (balans) mənfəət;

224 Aktiv özünümaliyyələşdirmə səciyyəli:

- pul vəsaitlərindən istifadəni.
- xüsusi vəsaitlərdən istifadəni;
- dövriyyə kapitalından istifadəni;
- borc vəsaitindən istifadəni;
- debitor borclarından istifadəni;

225 Təşkilatın pul axını təsnifləşdirilir:

- yalnız cari və maliyyə fəaliyyəti çərçivəsində.
- cari, investisiya və maliyyə fəaliyyəti çərçivəsində ;
- yalnız investisiya fəaliyyəti çərçivəsində;
- yalnız cari fəaliyyəti çərçivəsində;
- yalnız maliyyə fəaliyyəti çərçivəsində;

226 Pul axını:

- pul vəsaitlərinin və onların ekvivalentlərinin xaric olmasıdır;
- pul vəsaitləri və onların ekvivalentlərinin daxil olması və çıxmasıdır.
- pul vəsaitləri və onların ekvivalentlərinin daxil olmasıdır;
- pul vəsaitlərinin daxil olmasıdır;
- pul vəsaitlərinin xaric olmasıdır;

227 Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilir:

- bölüşdürülməmiş mənfəət;
- ümumi mənfəət.
- maliyyə fəaliyyətindən xalis pul vəsaiti;
- marjinal mənfəət;
- investisiya fəaliyyətindən xalis pul vəsaiti;

228 Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- vergi qoymadan əvvəl mənfəət və xərclər.
- satışdan pul gəliri, məhsulun maya dəyəri;
- icarə haqqı, fondların dəyəri;

- satılmış məhsulun maya dəyəri,məhsulun keyfiyyəti ;
- digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

229 Təşkilatın mənfəəti səciyyələndirir:

- kapitalın rentabelliyini.
- maliyyə nəticələrini;
- işgüzar aktivliyi;
- maliyyə vəziyyətini;
- məcmu aktivlərin dövretməsini;

230 Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilmir:

- maliyyə gəliri.
- marjinal mənfəət;
- ümumi mənfəət;
- satışın mayadəyəri;
- əməliyyat mənfəəti;

231 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan əsas informasiya mənbəyi hansıdır?

- analitik uçotun məlumatları;
- operativ uçotun məlumatları;
- maliyyə uçotun məlumatları;
- biznes-planın məlumatları.
- statistik uçotun məlumatları;

232 Dövriyyə aktivlərinə aid edilir:

- əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- hesabat ilinin mənfəəti, hazır məhsul.
- uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
- qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;

233 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- retrospektivlik;
- operativlik;
- mütləq;
- obyektivlik;
- proqnozlaşdırma.

234 Mühasibat (maliyyə) hesabatının elementinə aid edilir:

- işçilərin orta siyahı sayı;
- müəssisənin texniki səviyyəsi;
- əmlak vergisi;
- kapital;
- müəssisənin təşkilati səviyyəsi.

235 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- konfidensiallıq;
- operativlik;
- elmi yanaşma.

- səmərəlilik;
 müqayisəlik;

236 Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması həyata keçirilir:

- amilli təhlil vasitəsi ilə;
 üfqi təhlil vasitəsi ilə.
 trend təhlili vasitəsi ilə;
 koorelyasiya təhlili vasitəsi ilə;
 şaquli təhlil vasitəsi ilə;

237 Mühasibat (maliyyə) hesabatları hansı məlumatlar əsasında formalaşdırılır:

- proqnoz məlumatları;
 operativ uçot məlumatları;
 mühasibat uçotu məlumatları;
 normativ məlumatlar.
 biznes-plan məlumatları;

238 Xalis mənfəətin satışdan pul gəlirinə nisbəti aşağıdakı göstəricini səciyyələndirir:

- aktivlərin rentabelliği;
 borc kapitalının rentabelliği.
 xüsusi kapitalın rentabelliği;
 satışın rentabelliği;
 istehsal fondlarının rentabelliği;

239 Xərclərin rentabelliyinə birbaşa təsir edən amillərə aid edilir:

- fondverimi, material tutumu, əmək məhsuldarlığı.
 əmək haqqı, kommersiya xərcləri, inzibati xərclər;
 məhsul vahidinin qiyməti, fondverimi, material tutumu ;
 məhsul vahidinin qiyməti, fondverimi, material tutumu ;
 satışın həcmi, quruluşu, satış qiyməti, maya dəyəri;

240 Xalis mənfəət və amortizasiya məbləği:

- sadə və geniş təkrar istehsal məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;
 xalis mənfəət ilə pul vəsaitinin dəyişməsi arasında əlaqəni səciyyələndirir;
 özünümaliyyələşdirmənin müm-kün-lüyünü xarakterizə edən əmsal kimi hesablanır;
 bütün variantlar doğrudur.
 pul vəsaitinin hərəkətinin dolay metoddla təhlili zamanı istifadə olu-nur;

241 Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur:

- maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyinə təsirinin qiymətləndirilməsi üçün;
 investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliliyinin qiymətləndirilməsi üçün;
 yuxarıda qeyd olunan bütün variantlar üçün.
 bütün variantlar doğrudur.
 öhdəlikləri örtən və mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmi qiyətləndirilməsi üçün;

242 Ümumi mənfəət hesablanır:

- ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
 satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
 satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
 əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmətin) maya dəyəri arasında fərq kimi;
 satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;

243 Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

- kapital ehtiyatları, xalis mənfəət;
- emissiya gəliri;
- satışdan pul gəlirləri, ezamiyyə xərcləri;
- adi fəaliyyətdən gəlir və xərclər, əməliyyat gəlirləri və xərcləri;
- bölüşdürülməmiş mənfəət.

244 Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

- yuxarıda qeyd olunan bütün şərtlər.
- məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;
- konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;
- təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;
- pul gəliri məbləği müəyyən edilə bilər;

245 Xərclərin tanınması şərtlərinə aid edilir:

- konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
- baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;
- yuxarıda qeyd olunan bütün şərtlər.
- xərclərin məbləği müəyyən edilə bilər;
- xərclərin konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;

246 Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:

- pul gəliri və kommersiya xərclərin arasındakı pul gəliri və kommersiya xərclərin arasında fərq kimi.
- pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;
- pul gəliri (netto) ilə satışın maya dəyəri, inzibati xərclər və kommersiya xərclərinin fərqi kimi ;
- ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;
- sair satışın nəticəsi və məhsulların maya dəyəri arasında fərq kimi;

247 Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir edir:

- satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
- istehsalın texniki-təşkilati səviyyəsi, idarə heyətinin əmək haqqı, əmək məhsuldarlığı və əmək haqqının artım templəri arasında nisbət;
- satışın həcmi, quruluşu, məhsulun maya dəyəri, orta satış qiyməti;
- debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
- məhsul buraxılışının həcmi, satışın həcmi, ixtisaslaşma səviyyəsi;

248 Satışdan mənfəətin amilləri təhlili zamanı nəzərə alınmır:

- satılmış məhsulun nomenklaturası;
- məhsulun maya dəyəri;
- ödəniləcək faizlər;
- məhsul vahidinin qiyməti.
- satılmış məhsulun fiziki həcmi;

249 Mənfəətin dəyişməsinin daxili amillərinə aid edilmir:

- satışın həcmi;
- xərclərin nomenklaturası;
- keyfiyyət tələblərinin pozulması;
- düzgün cavab yoxdur.
- istehsal ehtiyatlarının qiymətləri;

250 Hansı halda istehsalın səmərəliliyi artır:

- satışdan pul gəlirin artım tempi maya dəyərinin artım tempini üstə-
- mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduq-da;
- pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduq-da;
- mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım temp-lərinin ardıcıl qaydada bir birindən üstün olması;
- pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;

251 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərqi;
- gəlir və xərclər arasında fərqi;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticə-sinin cəbri məbləğini;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;

252 Xalis mənfəət yönəldilir:

- itkilərin örtülməsinə.
- inzibati xərclərin örtülməsinə;
- mənfəət vergisinin ödənilməsinə;
- istehsalın inkişafına, ehtiyat fonduna;
- kommersiya xərclərinin ötürülməsinə;

253 Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilir:

- bölüşdürülməmiş mənfəət;
- marjiral mənfəət;
- maliyyə fəaliyyətindən xalis pul vəsaiti;
- ümumi mənfəət.
- investisiya fəaliyyətindən xalis pul vəsaiti;

254 Təşkilatın xalis mənfəəti ilk növbədə yönəldilir:

- xeyriyyəçilik məqsədlərinə;
- itgi və xərclərin örtülməsinə;
- inzibati xərclərinin örtülməsinə.
- kommersiya xərclərinin örtülməsinə;
- səhmlər üzrə dividendlərin ödənilməsinə;

255 Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- vergiqoymadan əvvəl mənfəət və xərclər.
- satılmış məhsulun maya dəyəri,məhsulun keyfiyyəti ;
- satışdan pul gəliri, məhsulun maya dəyəri;
- digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;
- satılmış məhsulun maya dəyəri,məhsulun keyfiyyəti ;

256 Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- alınmış kredit və borclar.
- birbaşa və dolaylı vergilər;
- dəyər vergisi, kommersiya xərcləri;
- aksizlər, mənfəət vergisi;
- əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;

257 Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsədlə aparılır;

- ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;
- ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;

- mühasibat balansını tərtib etmək üçün.
- gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- xalis mənfəətin artırılması amili kimi digər gəlir və xərclərin əhəmiyyətliliyini müəyyən etmək üçün;

258 Xalis pul axını nədir:

- mənfəi və müsbət pul axınları arasındakı olan fərq;
- müəssisənin hesablaşma hesabında olan pul qalığı;
- dövriyyədə olan pul vəsaitlərinin məbləği;
- kassada olan pul vəsaiti.
- hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərin cəmi;

259 Gələcək məhsul göndərişi hesabına alıcılardan pul daxilolmaları pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir:

- maliyyə fəaliyyəti üzrə mənfəi pul axını kimi;
- cari fəaliyyət üzrə mənfəi pul axını kimi;
- maliyyə fəaliyyəti üzrə müsbət pul axını kimi;
- cari fəaliyyət üzrə müsbət pul axını kimi;
- investisiya fəaliyyətindən müsbət pul axını kimi.

260 Hansı aktivlər çətin realizə olunan aktivlərə aiddir?

- əsas vəsaitlər və bitməmiş tikinti, debitor borcları;
- uzunmüddətli maliyyə qoyuluşu, material ehtiyatları;
- ehtiyat və məsrəflər, qeyri-maddi aktivlər;
- hazır məhsul, əsas vəsaitlər, qeyri-maddi aktivlər;
- əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşu, bitməmiş istehsal.

261 Adi fəaliyyət növündən gəlirlərə aiddir:

- aktivlərin yenidən qiymətləndirilməsi.
- depozit əmanətlər üzrə alınmış faizlər;
- birgə fəaliyyət üzrə müqavilənin yerinə yetirilməsindən gəlirlər;
- satışdan pul gəliri;
- ödənmə vaxtı ötmüş kreditor borcları;

262 Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili imkan və-rir:

- balansın strukturunun keyfiyyətinə təsir edən amillərin və onların təsirini müəyyən etmək;
- investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir.
- investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kifayətliliyi müəyyən edilir;
- pul axınlarının formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;
- xalis mənfəətin formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;

263 Pul ekvivalentlərinə aiddir:

- kassada pul vəsaitləri;
- faizlər və dividendlər.
- bankda olan pul vəsaitləri;
- qısamüddətli maliyyə qoyuluşları;
- hesablaşma hesabında pul vəsaitləri;

264 Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici;

- xüsusi kapitalın rentabelliği.
- kreditor borclarının dövrəni əmsalı;
- debitor borclarının dövrəni əmsalı;

- cari likvidlik əmsalı;
- aktivlərin rentabelliği ;

265 Təşkilatın ən likvid aktivlərinə aid edilir:

- qeyri dövriyyə aktivləri;
- ödəmə müddəti 12 aya qədər olan debitor borcları;
- bitməmiş istehsalat.
- gələcək dövrlərin xərcləri;
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları ;

266 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;

267 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər hansılardır?

- mötəbərlik, dinamiklik;
- neytrallıq, operativlik.
- müqayisəlilik, dinamiklik;
- mötəbərlik, müqayisəlilik;
- müqayisəlilik, neytrallıq;

268 Maliyyə sabitliyinin hansı növləri vardır?

- mütləq, normal, perspektiv, cari;
- mütləq, normal, nisbi, mütləq.
- mütləq, normal, perspektiv, böhranlı;
- mütləq, normal, qeyri sabit, cari;
- mütləq, normal, qeyri sabit, böhranlı;

269 Maliyyə levericinin səviyyəsi nəyi səciyyələndirir?

- xalis mənfəətin dəyişmə tempini;
- istehsalın artım templərinin qeyri ahəngdarlığı səviyyəsi.
- satışın mənfəətliliyi;
- xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını;
- xalis mənfəətin satışdan mənfəətin dəyişməsinə nisbətdə dəyişkənliyini;

270 Bank tərəfindən qısamüddətli kreditlərin verilməsində məqsəd:

- büdcəyə və büdcədən kənar fondlara borcların ödənilməsi;
- yeni obyektlərin tikintisi.
- əsas vəsaitlərin alınması;
- dövriyyə vəsaitlərinin əldə olunması;
- müəssisənin texniki inkişafının böyük problemlərinin həlli;

271 Balansın Kapital və öhdəliklər bölməsində hansı maddəsi daimi passiv hesab olunur.

- qısamüddətli bank kreditləri və borclar;
- vaxtında ödənilməmiş borclar;
- kreditorlarla hesablaşmalar.
- uzunmüddətli bank kreditləri və borclar;
- xüsusi kapital və ona bərabər tutulan vəsaitlər;

272 Balansın müqayisəli təhlilinin mahiyyəti nədir?

- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;

273 Balansın trend təhlilinin mahiyyəti nədir?

- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;

274 Dövriyyə aktivlərinin tərkib elementləri hansıdır?

- əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
- qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
- hesabat ilinin mənfəəti, hazır məhsul.
- uzunmüddətli, təxirə salınmış vergi aktivləri;

275 Müəssisənin maliyyə hesabatı üzrə satışdan pul gəliri 7871 manat, balans mənfəəti 1263 manat, xalis mənfəət 780 manat və əmlakın dəyəri 40562 manatdır. Aktivlərin xalis mənfəətə görə rentabelliği əmsalını müəyyən edin?

- 0,02;
- 0,14;
- 0,07 .
- 0,12;
- 0,08;

276 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliğini təyin edin?

- 0,032312;
- 0,021840;
- 0,072363;
- 0,028681.
- 0,033563;

277 Maliyyə hesabatında verilən məlumatlara görə müəssisənin xalis mənfəəti 60 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Aktivlərin iqtisadi rentabelliği əmsalını təyin edin?

- 0,032312.
- 0,021840;
- 0,072363;
- 0,028681;
- 0,033563;

278 Maliyyə hesabatında verilən məlumatlara görə satışdan pul gəliri 3502 min manat, aktivlərin orta illik dəyəri 2092 min manatdır. Bu halda aktivlərin kapital verimi əmsalını hesablayın.

- 1,621822;
- 2,004241;
- 1,444452 .
- 1,541623;

1,673996;

279 Maliyyə hesabatında satışdan pul gəliri 3502 min manat, mənfəət -709 min manat, xalis mənfəət 60 min manatdır. Xalis mənfəətə görə satışın rentabelliği səviyyəsi əmsalını təyin edin?

- 0,021313;
 0,019276;
 0,013216.
 0,021473;
 0,017133;

280 Adi fəaliyyət üzrə xərclərin tərkibinə daxildir:

- bank xidmətlərinin ödənilməsi xərcləri;
 amortizasiya;
 depozitlər üzrə alınmış faizlər;
 satışdan pul gəliri;
 kredit və borclar üzrə ödənilmiş faizlər.

281 Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

- mənfəət və zərər haqqında hesabat üzrə;
 kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
 uçot siyasəti və izahlı qeydlər üzrə.
 mühasibat balansı üzrə;
 pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;

282 Mənfəət və zərər haqqında hesabatın üfqi təhlilinin məqsədi:

- ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
 istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
 müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
 göstəricilərin artım tempinin qiymətləndirilməsi;
 mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;

283 Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
 istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
 müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
 ötən dövrlə müqayisədə maliyyə nəticələrinin formalaşmasının strukturunun qiymətləndirilməsi;
 göstəricilərin artım tempinin qiymətləndirilməsi;

284 Dövriyyə aktivlərinə aid edilmir:

- qısamüddətli maliyyə qoyuluşları.
 bina, tikili və avadanlıqlar;
 material ehtiyatları;
 pul vəsaitləri;
 debitor borcları;

285 Mühasibat (maliyyə) hesabatının elementinə aid edilmir:

- aktivlər.
 uzumüddətli öhdəliklər;
 kapital;
 qısamüddətli öhdəliklər;
 işçilərin orta siyahı sayı;

286 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalara aşağıdakı tələblərə cavab verməlidir?

- konfidensiallıq;
- operativlik;
- elmi yanaşma.
- səmərəlilik;
- dürüstlük;

287 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- səmərəlilik;
- konfidensiallıq;
- operativlik;
- əhəmiyyətlik;
- elmi yanaşma.

288 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- elmi yanaşma.
- konfidensiallıq;
- neytrallıq;
- səmərəlilik;
- operativlik;

289 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- elmi yanaşma.
- səmərəlilik;
- operativlik;
- konfidensiallıq;
- tamlıq;

290 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- konfidensiallıq;
- operativlik;
- səmərəlilik;
- elmi yanaşma.
- anlaşılıqlıq;

291 Məssisənin əmlakının quruluşunu hansı göstəricilər xarakterizə edir:

- qeyri dövriyyə aktivləri, ehtiyat kapitalı, uzunmüddətli öhdəliklər, debitor borcları.
- torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, xüsusi vəsaitlər, hesablardakı vəsaitlər;
- torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, material dövriyyə aktivləri, hesablarda olan vəsaitlər;
- qeyri dövriyyə aktivləri, hazır məhsul, qısamüddətli aktivlər;
- qeyri dövriyyə aktivləri, ehtiyat kapitalı, kreditor borcları, debitor borcları;

292 Aktivlərin strukturunda dəyişiklikləri o vaxtı müsbət qiymətləndirmək olar ki, onların ümumi dəyərində aşağıdakı göstəricilərin xüsusi çəkisi artır:

- debitor borclarının.
- əsas istehsal fondlarının;
- material ehtiyatlarının;

- yüksək likvidli aktivlərin;
- hazır məhsulun;

293 Hansı aktivlər əsas kapitala aiddir:

- pul vəsaitləri, debitor borcları, qeyri maddi aktivlər;
- qeyri-maddi aktivlər, pul vəsaitləri, torpaq, tikili və avadanlıqlar;
- əsas vəsaitlər, debitor borcları, materiallar, pul vəsaitləri;
- torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, daşınmaz əmlaka investisiyalar;
- qısamüddətli maliyyə qoyuluşları, hazır məhsul, bitməmiş istehsal;

294 Hansı vəsait dövriyyə aktivlərinə aiddir:

- bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri.
- quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;
- kreditör borcları, bank kreditləri, ehtiyatlar;
- pul vəsaitləri, debitor borcları, ehtiyatlar;
- materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;

295 Mühasibat balansının məlumatları əsasında müəyyən etmək olar:

- təşkilatın işgüzar fəallığını;
- maliyyə nəticələrinin strukturunu;
- adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;
- təşkilatın maliyyə sabitliyini;
- maliyyə mənbələrinin strukturunu.

296 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- emissiya gəliri;
- kapital ehtiyatları;
- xalis mənfəət;\
- əsas əməliyyat gəliri;
- ümumi daxili məhsul.

297 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyəlidir?

- dövriyyə aktivlərinin dövr sürətinin yüksəlməsini.
- məhsula olan qiymətlərin artmasını;
- fəaliyyətin səmərəliliyinin aşağı düşməsinə;
- dövriyyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;
- fəaliyyətin səmərəliliyinin yüksəlməsini;

298 Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nəzərdə tutur:

- təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsinə.
- təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsini;
- mənfəətin tərkib elementlərinin öyrənilməsinə;
- xərclərin tərkib elementlərinin öyrənilməsinə;
- satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsinə;

299 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- gəlir və xərclər arasında fərq;
- məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
- məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərq;
- məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəbri məbləğini;

300 Müəssisənin investisiya fəaliyyətinə aiddir:

- əsas vəsaitlərin satışı.
- dividendlərin ödənilməsi;
- bank kreditlərinə görə faizlərin ödənilməsi;
- qeyri-maddi aktivlərin satışı;
- məqsədli daxilolmalar;

301 Kapital:

- təşkilatın fəaliyyətinə yönəldilmiş pul vəsaitləridir.
- kommersiya fəaliyyətini həyata keçirmək üçün təşkilatın vəsaitləridir;
- kreditör borclarıdır;
- təşkilatın bütün öhdəlikləri çıxıldıqdan sonra qalan məbləqdir;
- təşkilatın xalis mənfəətidir;

302 Öhdəlik:

- kreditör borclarıdır;
- müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə
- şirkətin aktivlərində paydır.
- cari fəaliyyətə yönəldilmiş pul vəsaitləridir;
- keçmiş hadisələrin nəticəsində yaranan və iqtisadi səmərəni əks etdirən

303 Aktivlər:

- kommersiya fəaliyyəti üçün zəruri olan təsərrüfat vəsaitləridir;
- təşkilatın xalis mənfəətidir;
- kommersiya əməliyyatlarının aparılması üçün zəruri olan kapitaldır.
- təşkilatın pul vəsaitləridir;
- müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur;

304 Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ehtiyat kapitalı;
- məqsədli maliyyələşdirmə və daxilolmalar.
- əlavə kapital;
- ötən illərin bölüşdürülməmiş mənfəəti;

305 İşlək kapital:

- cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
- təşkilatın cari aktivləridir;
- təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- pul vəsaitləri çıxılmaqla təşkilatın dövrüyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
- məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

306 Balansın hansı maddəsi kapital və öhdəliklərə aid olunur.

- kreditörlerle hesablaşmalar.
- uzunmüddətli bank kreditləri və borclar;
- vaxtında ödənilməmiş borclar;
- qısamüddətli bank kreditləri və borclar;
- kapital, uzunmüddətli və qısamüddətli öhdəliklər;

307 Maliyyə əmsallarının dinamikasının qiymətləndirilməsində isti-fadə olunur:

- maliyyə əmsalları.

- şaquli təhlil;
- trend təhlil;
- üfiqi təhlil;
- proqnoz təhlil;

308 Dəyər formasında təşkilatın əmlakı, onun tərkibi və vəziyyəti əks etdirilir:

- uçot siyasəti və izahlı qeydlərdə.
- mənfəət və zərər haqqında hesabatda;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- mühasibat balansında;
- kapitaldakı dəyişikliklər haqqında hesabatda;

309 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:

- əhəmiyyətlik;
- yuxarıda qeyd olunan bütün tələblər.
- neytrallıq;
- müqayisə edilən olması;
- reallıq (mötəbərlik) və tamlıq;

310 Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyələndirir:

- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsi ;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilatın göstəriciləri ilə müqayisəsini;
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

311 Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyələndirir:

- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsi ;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

312 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyələndirir:

- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə edilməsini
- maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çəkisi) müəyyən edilməsini ;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması müqayisəsini
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən edilməsini

313 Satışdan pul gəliri ilə satışın maya dəyəri arasındakı fərq nəyi səciyyələndirir?

- satışdanakənar mənfəəti.
- satışdan mənfəəti;
- vergitutulana qədər mənfəəti;
- ümumi mənfəəti;
- xalis mənfəəti;

314 Mənfəətin mahiyyəti nədir?

- müflisləşmə prosedurunun başlanması üçün meyardır;
- istehsalın səmərəliliyinin əsas göstəricisidir;
- müəssisənin ödəməqabiliyyətini əks etdirir.
- müəssisənin kredit qaytarma bacarığını əks etdirir;

- sahibkarlıq fəaliyyətinin məqsədidir;

315 Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?

- bölüşdürülməmiş mənfəət;
 maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
 hesabat dövründə xalis mənfəəti (zərəri).
 investisiya fəaliyyətindən xalis pul vəsaitləri;
 marjinal mənfəət;

316 Xalis mənfəət məbləğinə birbaşa təsir göstərən amillərə aid edilir:

- satışın həcmi, quruluşu, məhsulun keyfiyyəti.
 satışın maya dəyəri, maliyyə gəlirləri, amortizasiya;
 ƏDV və aksizlər, satışın maya dəyəri;
 maliyyə xərcləri, əmək məhsuldarlığı, vergi məbləği;
 vergitutulana qədər mənfəəti, vergi məbləği;

317 Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- aksizlər, mənfəət vergisi;
 əlavə dəyər vergisi, kommersiya xərcləri;
 alınmış kredit və borclar.
 birbaşa və dolaylı vergilər;
 əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;

318 Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsədlə aparılır?

- xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün
 gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
 mühasibat balansını tərtib etmək üçün.
 ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
 ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün

319 Adi fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir:

- satışdan pul gəliri;
 amortizasiya;
 kredit və borclar üzrə ödənilmiş faizlər.
 depozitlər üzrə alınmış faizlər;
 bank xidmətlərinin ödənilməsi xərcləri;

320 Xalis mənfəətdən istifadənin təhlili hansı informasiya əsasında aparılır?

- uçot siyasəti və izahlı qeydlər üzrə.
 mənfəət və zərər haqqında hesabat üzrə;
 pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
 kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
 mühasibat balansı üzrə;

321 Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi nədir?

- ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
 istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
 mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
 göstəricilərin artım tempinin qiymətləndirilməsi;
 müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

322 Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- istehsalın səmərəliliyinin qiymətləndirilməsi
- göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

323 Məhsul satışından mənfəət məbləğinə hansı amillər birbaşa təsir göstərir?

- satışın həcmi, məhsulun keyfiyyəti, quruluşu, qiyməti.
- satışın həcmi, quruluşu, qiyməti, məhsulun keyfiyyəti;
- satışın həcmi, quruluşu, maya dəyəri, istehsalın texniki-təşkilatı səviyyəsi;
- satışın həcmi, quruluşu, qiyməti, maya dəyəri;
- satışın həcmi, qiyməti, maya dəyəri, istehsalın texnologiyası;

324 Hesabat dövrünün ümumi maliyyə nəticəsi necə hesablanır?

- məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- gəlir və xərclər arasında fərq kimi;
- məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
- məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.

325 Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:

- əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqin cəmi kimi;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- gəlir və xərclər arasında fərq kimi;
- məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;

326 Ümumi mənfəət məbləği necə hesablanır?

- satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
- satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;
- ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
- əsas əməliyyat gəliri ilə satışın maya dəyəri arasında fərq kimi;
- satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;

327 Məhsul satışından mənfəət necə hesablanır:

- xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
- balans və xalis mənfəət arasında fərq kimi;
- pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
- ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;

328 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin ümumiləşdirici göstəricisinə aid edilir:

- maliyyə levirici.
- maya dəyəri, məhsulun qiyməti;
- ödəmə qabiliyyəti, likvidlik;
- mənfəət, rentabellik;
- əməliyyat levirici;

329 Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- göstəricilərin üfqi təhlili;
- göstəricilərin müqayisəli təhlili;
- göstəricilərin amilli təhlili.

- göstəricilərin şaquli təhlili;
- göstəricilərin trend təhlili;

330 Hansı göstəricilər maliyyə təhlilinin obyektidir?

- istehsal resursları
- təşkilatın maliyyə nəticələri, maliyyə vəziyyəti
- istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- istehsalın texniki-təşkilati səviyyəsi
- məsrəflər, məhsulun həcmi, mənfəət

331 Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir?

- maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- məsrəflər, məhsulun həcmi və mənfəət;
- istehsal məsrəfləri və maya dəyəri.
- istehsal resursları;
- istehsalın təşkilati-texniki səviyyəsi;

332 Balansın müqayisəli təhlili:

- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- Ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;

333 Balansın trend təhlili:

- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
- ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;

334 Müəssisənin xüsusi kapitalına aiddir:

- debitor borcları;
- kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
- hazır məhsul.
- kreditor borcları;
- əlavə və ehtiyat kapitalı;

335 Xalis pul axınının pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- ümumi pul axınını;
- pul axının səmərəliliyini.
- investisiya fəaliyyətindən pul axınını;
- maliyyə fəaliyyətindən pul axınını;
- cari fəaliyyətdən pul axınını;

336 Pul vəsaitləri və onların ekvivalentlərinin daxil olması və çıxması adlanır?

- pul daxil olmaları;
- pul axını;
- maliyyə fəaliyyətindən pul axını.
- investisiya fəaliyyətindən pul axını;
- pul vəsaitlərinin çıxması;

337 Cari fəaliyyətdən xalis pulaxınının xalis investisiya məbləğinə nisbəti səciyyələndirir?

- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- xalis investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;
- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;

338 Cari fəaliyyətdən xalis pul axınının investisiyanın ümumi məbləğinə nisbəti səciyyələndirir?

- faizlərin ötürülməsi əmsalını;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;

339 İntestisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınının nisbəti səciyyələndirir?

- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- faizlərin ötürülməsi əmsalını;
- borc potensialı əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;

340 Dividendlərin ödənilməsinə qədər və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- borc potensialı əmsalını;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- faizlərin ötürülməsi əmsalını;

341 Dividendlərin ödənilməsindən əvvəl və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pulaxınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- faizlərin ötürülməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- borc potensialı əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;

342 Məcmu öhdəliklərlə pul vəsaiti və qısamüddətli debitor borclarının fərqi dividend, faizlər və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının nisbəti səciyyələndirir?

- faizlərin ötürülməsi əmsalını;
- orta günlük pul vəsaiti çıxımını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- borc potensialı əmsalını;

343 Özünümaliyyətləşdirmə potensialı hesablanır:

- qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- cari fəaliyyətdən xalis pulaxınının investisiya fəaliyyətindən xalis pul axınına nisbəti kimi;
- qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- orta günlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.
- cari fəaliyyətdən xalis pul axınının uzunmüddətli kreditör borclarına nisbəti kimi;

344 Faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinin nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- faizlərin örtülməsi əmsalını;
- orta günlük pul vəsaiti çıxımını;
- qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülməsi əmsalını;

345 Xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərin nisbəti səciyyələndirir?

- faizlərin örtülməsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- orta günlük pul vəsaiti çıxımını;

346 Satışın mayadəyəri, kommertiya xərcləri və idarəetmə xərclərinin cəmi ilə amortizasiya ayırmalarının fərqlinin təhlil olunandövr üçüngünlərin sayına nisbəti səciyyələndirir?

- faizlərin örtülməsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- orta günlük pul vəsaiti çıxımını;
- Biver əmsalını;

347 Xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin məcmu öhdəliklərə nisbəti səciyyələndirir?

- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- Biver əmsalını;
- faizlərin örtülməsi əmsalını;

348 Məcmu öhdəliklərin dividendlər, faizlər və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının nisbəti səciyyələndirir?

- faizlərin örtülməsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- birc səviyyəsi əmsalını;
- orta günlük pul vəsaiti çıxımını;

349 Cari fəaliyyətdən xalis pul axınının uzunmüddətli kreditör bərlərinə nisbəti səciyyələndirir?

- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- özünü maliyyələşdirmə potensialını;
- faizlərin örtülməsi əmsalını;

350 Aktivlərinin likvidliyinin itirilməsi riski azalır?

- təşkilatın öhdəliklərinin həcmi azaldıqda.
- təşkilatın nizamnamə kapitalı artdıqda;
- təşkilatın hesablaşma hesabında pul qalığının həcmi artdıqda;
- xalis dövriyyə kapitalının həcmi artdıqda;
- təşkilatın aktivlərinin həcmi artdıqda;

351 Təşkilatın dövriyyə aktivlərinin likvidliyinin ümumi qiymətini səciyyələndirən əmsal?

- maliyyə sabitliyi əmsalı.
- aralıq likvidlik əmsalı;
- mütləq likvidlik əmsalı.
- cari likvidlik əmsalı;
- müstəqillik əmsalı;

352 Təşkilatın mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilməsini səciyyələndirən əmsal?

- mütləq likvidlik əmsalı.
- cari likvidlik əmsalı;
- maliyyə sabitliyi əmsalı.
- müstəqillik əmsalı;
- aralıq likvidlik əmsalı;

353 Təşkilatın özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilməsini səciyyələndirən əmsal?

- aralıq likvidlik əmsalı;
- cari likvidlik əmsalı;
- maliyyə sabitliyi əmsalı.
- müstəqillik əmsalı;
- mütləq likvidlik əmsalı.

354 Cari likvidlik əmsalı?

- müəssisənin işgüzar fəallığının ümumi göstəricisidir;
- müəssisənin likvidliyinin ümumi göstəricisidir.
- müəssisənin investisiya fəaliyyətinin ümumi göstəricisidir.
- müəssisənin maliyyə fəaliyyətinin ümumi göstəricisidir;
- müəssisənin maliyyə sabitliyinin ümumi göstəricisidir;

355 Təşkilatın əməliyyatları üzrə pul vəsaitlərinin müsbət və mənfi hərəkətinin netto-nəticəsi nəyi səciyyələndirir?

- kassada olan pul vəsaitini
- dövriyyədə olan pul vəsaitlərinin məbləğini;
- xalis pul axınını.
- müəssisənin hesablaşma hesabında olan pul qalığını;
- hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmini;

356 Qısamüddətli qiymətli kağızların alınması və buraxılmasına xərclər əks etdirir?

- malların, xidmət və işlərin dəyərinin ödənilməsini;
- inzibati xərclərə məsrəfləri;
- kommersiya xərclərinə məsrəfləri;
- maliyyə fəaliyyəti üzrə pul vəsaiti çıxmalarını
- tikintidə iştirak payı üzrə ödəmələri;

357 Dividend və faizlərin alınması səciyyələndirir?

- maliyyə fəaliyyətindən pul gəlirini;
- səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmaları
- əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- cari fəaliyyətdən pul daxil olmalarını;
- investisiya fəaliyyətindən pul gəlirini;

358 Maliyyə axını səciyyələndirir?

- uzunmüddətli bank kreditlərinin alınmasını.
- səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxil olmaları
- cari fəaliyyətdən pul daxil olmalarını;
- əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- təşkilat tərəfindən dividendlərin və faizlərin ödənilməsini;

359 Məhsul satışından pul gəliri səciyyələndirir?

- cari fəaliyyətdən pul daxil olmalarını;
- əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- dividendlərin və faizlərin alınmasını;
- avansların alınmasını
- kreditlərin alınmasını.

360 İnvestisiya nəyi səciyyələndirir?

- qısamüddətli aktivlərin daxil olması ilə əlaqədar pul axını;
- uzunmüddətli aktivlərin daxil olması və çıxması ilə əlaqədar pul axını;
- uzunmüddətli aktivlərin çıxması ilə əlaqədar pul axını.
- uzunmüddətli aktivlərin daxil olması ilə əlaqədar pul axını;
- qısamüddətli aktivlərin çıxması ilə əlaqədar pul axını;

361 Mənfi və müsbət pul axınları arasında fərq nəyi səciyyələndirir?

- hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmini;
- müəssisənin hesablaşma hesabında olan pul qalığını;
- kassada olan pul vəsaitini.
- dövriyyədə olan pul vəsaitlərinin məbləğini;
- xalis pul axınını

362 Pul axınlarına təsir edən amilləri və onların təsiri hansı informasiya əsasında müəyyən edilə bilər?

- kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı;
- mənfəət və zərər haqqında hesabat;
- izahlı qeydlərdə.
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

363 Cari (ümumi) likvidlik əmsalı hesablanır:

- dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
- məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi
- məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;

364 Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır:

- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.

365 Mütləq likvidlik əmsalı hesablanır:

- pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;

- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
- pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditör borclarına nisbəti kimi;

366 Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski:

- əvvəl azalır, sonra artır;
- artır;
- əvvəl artır, sonra azalır;
- risk yoxdur.
- azalır;

367 Cari likvidlik əmsalı səciyyələndirir:

- dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
- uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü.
- qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü;
- təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmamasını;
- təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmasını;

368 Aralıq (böhranlı) likvidlik əmsalı səciyyələndirir:

- təşkilat yaxın dövrə bütün öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına uzunmüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- təşkilat dövriyyə aktivləri hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- nə dərəcədə cari aktivlər cari passivləri örtür.

369 Mütləq likvidlik əmsalı səciyyələndirir:

- Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.
- təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;

370 Müstəqillik əmsalı hesablanır:

- aktivlərin öhdəliklərə nisbəti kimi;
- borc kapitalının xüsusi kapitalla nisbəti kimi;
- borc kapitalının balansın valyutasına nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi.
- xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;

371 Ehtiyat kapitalının əsas mənbəyi:

- qısamüddətli kredit.
- xalis mənfəət;
- Balans mənfəəti;
- məhsul satışından mənfəət;
- borc vəsaiti;

372 Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası hansı vəsaitlərin mənbəyidir?

- debitor borclarının.
- borc vəsaitinin;
- cəlb olunmuş vəsaitin;

- xüsusi vəsaitin;
- müəssisənin bütün vəsaitinin;

373 Bank tərəfindən qısamüddətli kreditlərin verilməsində məqsəd:

- dövrüvə vəsaitlərinin əldə olunması;
- əsas vəsaitlərin alınması;
- yeni obyektlərin tikintisi.
- müəssisənin texniki inkişafının böyük problemlərinin həlli;
- büdcəyə və büdcədən kənar fondlara borcların ödənilməsi;

374 İstehsalın sabitliyi ehtiyatı səviyyəsi necə hesablanır:

- məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
- məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;
- satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.
- satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcminə nisbəti kimi;
- məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;

375 Kommersiya təşkilatın maliyyə sabitliyi ehtiyatı necə müəyyən olunur:

- pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;

376 Investisiya – nettonun maliyyələşdirilməsi səviyyəsi hesablanır:

- vergiyə cəlb olunan mənfəətin investisiya – nettoya nisbəti kimi;
- əvvəlki investisiyaların azaldılması ilə bağlı pul vəsaiti daxil olmalarının yeni investisiya ilə əlaqədar pul vəsaiti çıxımlarına nisbəti kimi
- balans mənfəətinin investisiya – nettoya nisbəti kimi;
- xalis mənfəətin investisiya – nettoya nisbəti kimi;
- yeni investisiya ilə əlaqədar pul vəsaiti çıxımının əvvəlki investisiyaların azaldılması ilə bağlı pul vəsaiti daxil olmalarına nisbəti kimi;

377 Xalis investisiyanın örtülməsi səviyyəsi hesablanır:

- vergiyə cəlb edilən mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- cari fəaliyyətdən xalis pul axınının xalis investisiya məbləğinə nisbəti kimi ;
- balans mənfəətinin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- xalis investisiya məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.
- xalis mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;

378 Investisiya qoyuluşunun ötrülməsi səviyyəsi hesablanır:

- investisiyanın ümumi məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.
- xalis mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- vergiyə cəlb edilən mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- cari fəaliyyətdən xalis pul axınının investisiyanın ümumi məbləğinə nisbəti kimi
- balans mənfəətinin investisiyanın ümumi məbləğinə nisbəti kimi;

379 Pul vəsaitlərinin reinvestisiya əmsalı hesablanır:

- cari fəaliyyətdən xalis pul axınının investisiya fəaliyyətindən xalis pul axınına nisbəti.
- investisiya fəaliyyətindən xalis pul axını ilə cari fəaliyyətdən xalis pul axınına fərqi kimi;
- investisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;
- investisiya fəaliyyətindən xalis pul axını ilə cari fəaliyyətdən xalis pul axınına cəmi kimi;
- investisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına hasili kimi;

380 Adi səhmlər üzrə dividendlərin ötürülməsi əmsalı hesablanır:

- xalis mənfəətin adi səhmlər üzrə ödəniləcək dividend məbləğinə nisbəti kimi;
- vergi və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- dividendlərin ödəni ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- dividendlərin, vergilərin və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- dividendlərin ödənilməsinə qədər vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;

381 Bütün növ səhmlər üzrə dividendlərin örtülməsi əmsalı hesablanır:

- dividendlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- xalis mənfəətin dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- vergi və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- dividendlərin, vergilərin və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- dividendlərin ödənilməsindən əvvəl və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi ;

382 Borc potensialı əmsalı hesablanır:

- bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitlərinin fərqinin dividendlərin, faizlərin və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti;
- kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitinin və qısamüddətli debitor borclarının fərqinin dividendlərin, faizlərin, vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;

383 Borc dərəcəsi – netto hesablanır:

- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitlərinin fərqinin dividendlərin, faizlərin, vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi ;
- bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;

384 Borc dərəcəsinin dinamik göstəricisi hesablanır:

- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti ;
- bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kreditlərin, borcların və kreditor borclarının cəminin dividendlərin, faizlərin və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi
- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;

385 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ümumi daxili məhsul.
- emissiya gəliri;
- xalis mənfəət;
- kapital ehtiyatları;
- əsas əməliyyat gəliri;

386 İnflyasiyaya korrektə edilmiş mənfəət:

- vergiyə cəlb olunan mənfəətə daxil edilir
- ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;

387 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- dövriyyə aktivlərinin dövriyyəsinin aşağı düşməsinə;
- müəssisə fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə;
- məhsula olan qiymətlərin artmasına;
- müəssisə fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;
- dövriyyə aktivlərinin dövriyyəsinin yüksəlməsinə.

388 Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- səhmdarların gəlirləri.
- ehtiyat kapitalı;
- müəssisə işçilərinin mükafatları;
- nizamnamə kapitalı;
- xüsusi dövriyyə vəsaitləri;

389 Aktivlərin rentabelliği səciyyələndirir:

- işgüzar fəallığı;
- cari likvidliyi;
- kapitalın strukturunu;
- təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;
- bazar sabitliyini.

390 Aktivlərin strukturundakı dəyişiklik müsbət qiymətləndirilir:

- material aktivlərin payı artdıqda.
- daha likvid aktivlərin payı artdıqda;
- material dövriyyə aktivlərinin payı artdıqda;
- əsas vəsaitlərin payı artdıqda;
- debitor borclarının payı artdıqda;

391 Təşkilatın maliyyə vəziyyəti haqqında informasiya səciyyələndirir:

- təşkilatın kreditor borclarını.
- təşkilatın likvidliyini və ödəmə qabiliyyətini ;
- təşkilatın pul vəsaitlərinə olan tələbatını;
- təşkilatın potensial resurslarından istifadənin səmərəliliyini;
- təşkilatın debitor borclarını;

392 Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- müəssisənin ödəməqabiliyyəti və maliyyə sabitliyi;
- istehsalın texniki-təşkilati səviyyəsi;
- istehsal resursları;
- məsrəflər, məhsulun həcmi, mənfəət;

393 Mühasibat balansı məlumatlarına görə müəssisənin aktivləri 70000 manat, xüsusi kapitalı 44000 manat, uzunmüddətli öhdəlikləri 6000 manatdır. Onun maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- 0,58.

- 0,63;
 0,5;
 0,77;
 0,85;

394 Müəssisənin balans məlumatlarına görə balansın valyutası 13200 manat xüsusi dövriyyə kapitalı 2400 manat, dövriyyə kapitalı 7000 manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin?

- 0,66;
 0,53.
 0,48;
 0,72;
 0,84;

395 Balans məlumatlarına görə müəssisənin borc kapitalı 4600 manat, xüsusi kapitalı 6000 manat, dövriyyə kapitalı 5000 min manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin?

- 0,95 .
 0,77;
 0,96;
 0,88;
 0,68;

396 Balans hesabatı məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapitalı 12500 min manat, dövriyyədən kənar aktivlər 10500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vəsaitlə örtülməsi əmsalını müəyyən edin?

- 0,13.
 0,15;
 0,28;
 0,22;
 0,25;

397 Balans üzrə müəssisənin xüsusi kapitalı 20800 min manat, dövriyyə kapitalı 23200 manat, balansın valyutası 35700 min manatdır. Daimi aktivin indeksini müəyyən edin?

- 0,58
 0,60;
 0,68;
 0,78;
 0,65;

398 Hesabat dövründə müəssisənin dövriyyə aktivləri 84000 manat, o cümlədən ehtiyatların dəyəri 18000 manat, satışdan pul gəliri 250000 manat olmuşdur. Ehtiyatların dövrəni əmsalını müəyyən edin?

- 15,154.
 13,889;
 12,892;
 15,464;
 12,928;

399 Müəssisənin maliyyə hesabatında ilin sonuna dövriyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksini müəyyən edin?

- 0,6161.
 0,7963;
 0,7612;
 0,6970;

0,5962;

400 Müəssisənin maliyyə hesabatında ilin əvvəlinə dövriyyədən kənar aktivlər 1137 min manat, xüsusi vəsait məbləği isə 1680 min manatdır. Bu halda daimi aktivlər indeksini müəyyən edin?

- 0,6824;
 0,6347.
 0,6592;
 0,6768;
 0,6668;

401 Müəssisənin hesabatı üzrə ilin sonuna xüsusi vəsaiti 1728 min manat, dövriyyədən kənar aktivlər isə 1220,5 min manatdır. Bu halda investisiyalaşdırma əmsalını müəyyən edin?

- 1,4461.
 1,416;
 1,5351;
 1,4284;
 1,3284;

402 Müəssisənin hesabatı üzrə ilin əvvəlinə xüsusi vəsaiti 1680 min manat, dövriyyədən kənar aktivlər 1137 min manatdır. Bu halda investisiyalaşdırma əmsalını müəyyən edin:

- 1,6464;
 1,4776
 1,7214;
 1,5672;
 1,8812;

403 Hesabat ilinin sonuna müəssisənin xüsusi vəsaiti 1728 min manat, borc vəsaiti 364 min manatdır. Bu halda maliyyələşdirmə əmsalını müəyyən edin?

- 5,3216;
 5,6342;
 4,2881;
 4,8812.
 4,7473;

404 Hesabat ilinin əvvəlinə müəssisənin xüsusi vəsaitin cəmi 1680 min manat, borc vəsaiti 257 min manat olmuşdur. Bu halda maliyyələşdirmə əmsalını müəyyən edin?

- 6,7614.
 6,537;
 6,666;
 5,842;
 5,928;

405 Ötən ilin hesabatı üzrə maliyyələşdirmə mənbələrinin cəmi 1937 min manat, xüsusi vəsait məbləği isə 1680 min manatdır. Bu hada müstəqillik əmsalını təyin edin?

- 0,8538.
 0,8673;
 0,8738;
 0,8888;
 0,8844;

406 Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- 2,22.
 0,63;
 1,45.
 0,71;
 2,05;

407 Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi (maliyyə riski) əmsalını müəyyən edin?

- 2,32.
 0,53;
 2,08;
 1,87;
 1,89;

408 Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövriyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski) müəyyən edin?

- 3.21
 0,77;
 2,39.
 0,92;
 2.23

409 Balans məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapital – 12500 min manat, dövriyyədənənar aktivlər 10500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vasitilə örtülməsi əmsalını müəyyən edin?

- 0,32.
 0,15;
 1,19;
 0,93;
 0,16;

410 Balans məlumatlarına görə ehtiyatlar 6000 min manat, xüsusi kapital - 12500 min manat, dövriyyədənənar aktivlər - 10500 min manat, dövriyyə aktivləri - 13400 min manat təşkil edir. Ehtiyatların xüsusi dövriyyə vəsaiti ilə təmin olunması əmsalını müəyyən edin?

- 0,59.
 0,33;
 2,08;
 0,93;
 0,48;

411 Balans məlumatlarına görə balansın valyutası 3500 min manat, xüsusi kapital 2000 min manat, dövriyyə aktivləri – 1800 min manat təşkil edir. Xüsusi kapitalın manevretmə əmsalını müəyyən edin?

- 0.85
 0,90;
 0,15;
 0,57;
 0,67;

412 Balans məlumatlarına görə xüsusi kapital 20800 min manat, dövriyyə kapitalı 23200 min manat, balansın valyutası – 35700 min manat təşkil edir. Daimi aktivin indeksini müəyyən edin:

- 0.35
 0,60;
 0,58;

- 0,65;
 0,47;

413 Təşkilat öz öhdəliklərini xüsusi vəsait hesabına ödəyə bilər, əgər xüsusi vəsaitlərinin payı:

- 30 %-dirsə;
 30-50%-dirsə;
 50%-dən çoxdursa.
 20%-dən azdırsa
 30%-dən azdırsa

414 Hesabat dövründə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti haqqında arayış: əsas fəaliyyətdən əldə edilən mənfəət– 420 min man., əsas istehsal fondlarının amortizasiyası – 65 min man., xammal və materiallar 36 min man. artıb, debitor borcları 120 min man. artıb, kreditör borcları 87 min man. azalıb. Hesabat dövründə əldə edilən pul vəsaitlərinin məbləği ?

- 250 min man.
 300 min man.,
 232 min man.;
 453 min man.;
 202 min man.;

415 Müəssisədə: daşınmaz əmlak- 150 min man., uzunmüddətli öhdəliklər - 50 min man. dövrüyyə aktivləri - 100 min man., qısamüddətli öhdəliklər - 70 min man. olduqda xüsusi kapitalın məbləğini müəyyən edin?

- 150 min man.
 17 min man.;
 30 min man.;
 130 min man.;
 100 min man.;

416 Ümumi maliyyə müstəqilliyi səviyyəsi qiymətləndirilir:

- xüsusi dövrüyyə vəsaiti mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələrinə nisbəti kimi;
 dövrüyyə aktivlərinin məcmu aktivlərdə payı kimi;
 xüsusi vəsait mənbələrinin cəlb edilmiş vəsaitlərə nisbəti kimi.
 kapitallaşmış mənbələrin müstəqilliyi əmsalı kimi;
 xüsusi vəsait mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələrinə nisbəti kimi;

417 Məcmu uzunmüddətli maliyyələşdirmə mənbələrində xüsusi kapitalın payını müəyyən etmək üçün hansı göstəricidən istifadə edilir?

- müəssisənin maliyyələşmə əmsalı;
 xüsusi kapitalın rentabelliği
 xüsusi vəsaitlərin manevrlik əmsalı;
 müəssisənin maliyyə sabitliyi əmsalı;
 kapitallaşmış mənbələrin müstəqilliyi əmsalı;

418 Təşkilatın fəaliyyətinin hansı hissəsinin xüsusi vəsait hesabına, hansı hissəsinin isə borc vəsait hesabına maliyyələşməsinə göstərən əmsal hansıdır.

- maliyyə sabitliyi əmsalı;
 kapitallaşma əmsalı;
 kritik likvidlik.
 manevrlik əmsalı;
 maliyyələşmə əmsalı;

419 Sadalanan parametrlərdən hansıları müəssisənin balansının “qənaətbəxş” olmasının əyani sübutudur?

- kreditor borclarının səviyyəsi azalıb.
- debitor borclarının artım tempi kreditor borclarının artım tempini üstələyir;
- ilin sonuna olan zərərin məbləği ilin əvvəlinə nisbətən azalıb;
- dövrüyyə aktivlərin artım tempi dövrüyyədən kənar aktivlərin artım tempini üstələyir;
- məhsulun satış həcmi artıb, dövrüyyədən kənar aktivlərin xüsusi çəkisi azalıb;

420 Sabit mənbələr hesabına maliyyələşdirilən aktivlərin qiymətləndirilməsi üçün hansı əmsaldan istifadə olunur?

- maliyyələşdirmə.
- manevrətmə;
- kritik likvidlik;
- maliyyə sabitliyi;
- kapitallaşdırma;

421 İşlək kapitalın hansı hissəsinin istehsal ehtiyatları və uzunmüddətli debitor borclarında hərəkətsiz qalmasını müəyyən etmək üçün aşağıdakı əmsaldan istifadə olunur:

- maliyyə sabitliyi əmsalı.
- kritik likvidlik;
- mütləq likvidlik;
- maliyyələşdirmə əmsalı;
- işlək kapitalın manevrətmə əmsalı;

422 Xüsusi kapitalın tərəgüzləşməsi əmsalının artması ifadə edir:

- xarici investordan asılılığın artmasını;
- ümumi mənbələrdə səhmdarların payının azalmasını;
- maliyyə sabitliyi səviyyəsinin artmasını;
- xarici investordan asılılığın azalmasını;
- maliyyə sabitliyi səviyyəsinin artmasını, xarici investordan asılılığın azalmasını

423 Təşkilata fəaliyyəti üçün avans şəklində ayrılan vəsaitin ümumi məbləğində təşkilatın – mülkiyyət sahiblərinin payının müəyyən olunması üçün aşağıdakı göstəricidən istifadə olunur:

- xüsusi kapitalın manevrətmə əmsalı;
- xüsusi kapitalın verim əmsalı;
- maliyyə sabitliyi əmsalı;
- məcmu kapitalın dövrəni əmsalı.
- xüsusi kapitalın tərəgüzləşməsi əmsalı;

424 Maliyyə sabitliyinin kapitallaşması göstəriciləri səciyyələndirir:

- fondlardan istifadənin səmərəliliyini.
- təşkilatın ödəmə qabiliyyətini;
- təşkilatın maliyyə asılılığını
- vəsaitlərin mənbə strukturunu;
- təşkilatın fəaliyyətinin gəlirliyini;

425 Maliyyə sabitliyini təmin edən göstəricilər səciyyələndirir:

- fondlardan istifadənin səmərəliliyini.
- xarici mənbələrdən istifadə ilə əlaqədar xərclərin keyfiyyətini;
- ödəmə qabiliyyətini;
- mənbələrin strukturunun keyfiyyətini;
- təşkilatın fəaliyyətinin gəlirliyini;

426 Təşkilatın vəsait mənbələrinin strukturunu təmin edən imkanları qiymətləndirmək üçün hansı əmsaldan istifadə edilir?

- dövriyyə vəsaitinin dövr sürəti.
- kapitallaşdırma;
- dövriyyə vəsaitlərinin dövr sürəti;
- ödəmə;
- təşkilatın vəsaitinin ümumi həcmində xüsusi vəsaitin payı;

427 Təşkilatın vəsait mənbələrinin strukturunu qiymətləndirmək üçün aşağıdakı əmsallardan istifadə etmək məqsəduyğundur:

- həcmində xüsusi vəsaitin payı;
- kapitallaşdırma;
- dövriyyə vəsaitlərinin dövr sürəti;
- örtmə;
- təşkilatın vəsaitinin ümumi həcmində xüsusi vəsaitin payı;

428 Ehtiyatlar və xərclər hansı vəsaitlər hesabına ödənildiyi halda, təşkilatın maliyyə sabitliyi təmin edilir:

- uzun müddətli və qısamüddətli bank kreditləri hesabına
- xüsusi dövriyyə vəsaitləri, uzunmüddətli borc vəsaitləri hesabına;
- dövriyyə vəsaitləri, kreditor borcları hesabına;
- xüsusi dövriyyə vəsaitləri hesabına;
- qısamüddətli bank kreditləri, kreditor borcları hesabına;

429 Təşkilatın maliyyə vəziyyəti qeyri sabit hesab edilir:

- əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
- dövriyyə aktivlərinin dövr sürətinin yüksəldilməsi hesabına ödəmə qabiliyyətini bərpa etmək mümkündür;
- ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduqda;
- xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;

430 Təşkilat aşağıdakı şərtlər təmin olunduqda maliyyə cəhətdən müstəqil hesab edilir:

- ehtiyatların və xərclərin örtülməsi üçün borc vəsait mənbələri mövcud olduqda;
- mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.
- cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;
- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitləri mövcud olduqda;
- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələri mövcud olduqda;

431 Ehtiyatların və xərclərin örtülməsi mənbələrini səciyyələndirmək üçün hansı göstərici haqqında məlumat vacibdir?

- xüsusi kapital, borc kapitalı.
- kapital, öhdəliklər, aktivlər;
- aktivlər, qısamüddətli öhdəliklər;
- kapital, öhdəliklər;
- debitor borcları, pul vəsaitləri;

432 Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablaşma vasitəsilə həyata keçirilir:

- doğru cavab yoxdur.
- aktiv və passiv səciyyələndirən göstəricilərin hesablanması ilə;
- satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilə-inin hesablanması ilə;
- mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
- xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;

433 Maliyyə riski yaranır?

- müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.

- kreditör borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
- xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
- maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
- maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;

434 Müstəqillik əmsalı hesablanır:

- bütün vəsait mənbəyi : borc vəsaiti.
- xüsusi vəsait : bütün vəsait məbləği;
- (borc vəsaiti + cəlb edilmiş vəsait) : bütün vəsait məbləği;
- borc vəsaiti : bütün vəsait məbləği;
- xüsusi vəsait : borc vəsaiti;

435 Balansın hansı maddələri müəssisənin vəsait mənbələrini əks etdirir?

- bütün cavablar düzgündür.
- xüsusi, borc və cəlb edilmiş vəsait;
- əsas vəsait, və cəlb edilmiş pul vəsaiti;
- əsas, borc və cəlb edilmiş vəsait;
- əsas vəsait, nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondu;

436 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- xüsusi kapital : borc kapitalı.
- xüsusi vəsait mənbələri : balansın valyutası;
- (xüsusi kapital – dövrüyyədən kənar aktivlər) : cari aktivlər;
- (xüsusi kapital – dövrüyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
- xüsusi kapital : aktivlər;

437 Xüsusi dövrüyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır:

- xüsusi dövrüyyə vəsaitləri : xüsusi vəsaitlər.
- (xüsusi kapital – dövrüyyədən kənar aktivlər) : dövrüyyə aktivləri;
- xüsusi kapital : aktivlər;
- (xüsusi kapital – dövrüyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
- xüsusi kapital : balansın valyutası;

438 Xüsusi dövrüyyə vəsaitlərin manevr etmə əmsalı necə hesablanır?

- xüsusi kapital : borc kapitalı.
- xüsusi dövrüyyə aktivləri : xüsusi kapital;
- xüsusi kapital : aktivlər;
- borc kapital : aktivlər;
- xüsusi kapital : balansın valyutası;

439 Dövrüyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

- satışdan əldə edilən mənfəət : dövrüyyə aktivlərin orta illik dəyəri.
- dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövrüyyə aktivlərinin orta illik dəyəri;
- dövr ərzində dövrüyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
- dövrüyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu;
- dövrüyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;

440 Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir

- likvidlik səviyyəsini.
- xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payını
- maliyyə aktivliyinin səviyyəsini;
- xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində payını

- kapitalın dövr sürətini;

441 Balansda ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

- inflyasiya səviyyəsinin yüksək olması.
 dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;
 əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikiinin pozulmasını;
 təşkilatın fəaliyyətinin genişləndirilməsi;
 müəssisənin sabitliyinin azalması;

442 Material ehtiyatların dövretmə əmsalı hesablanır:

- satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi.
 satışın maya dəyərini material ehtiyatlarının orta dəyərində nisbəti kimi;
 material ehtiyatların balansın valyutasına nisbəti kimi;
 material ehtiyatların dövriyyə aktivlərində nisbəti kimi;
 satışdan pul gəlirinin dövriyyə aktivlərində nisbəti kimi;

443 Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır:

- satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərində kimi.
 satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərində nisbəti kimi;
 dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
 dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;
 qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

444 Maliyyə riski əmsalı hesablanır:

- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
 borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
 xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
 xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

445 Maliyyələşdirmə əmsalı hesablanır:

- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
 xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
 xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
 borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

446 Maliyyə sabitliyi əmsalı hesablanır:

- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
 xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəminin balansın valyutasına nisbəti kimi.
 borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
 xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

447 Əmlakın real dəyəri əmsalı hesablanır:

- dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
 əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi;
 dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
 qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
 qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;

448 Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:

- xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
- uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
- qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

449 Pul vəsaitləri daxil olmaları və çıxmaları arasında fərq səciyyələndirir

- investisiya fəaliyyətindən pul axını;
- cari fəaliyyətdən pul axını;
- ümumi pul axını;
- xalis pul axını.
- maliyyə fəaliyyətindən pul axını;

450 Xalis mənfəətin xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- xərclərin rentabelliyini;
- kapitalın rentabelliyini;
- xüsusi kapitalın rentabelliyini;
- satışın rentabelliyini;
- investisiyanın rentabelliyini;

451 Xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti səciyyələndirir?

- xərclərin rentabelliyini;
- kapitalın rentabelliyini;
- borc kapitalının rentabelliyini;
- satışın rentabelliyini;
- xüsusi kapitalın rentabelliyini;

452 Xalis mənfəət hesabına həyata keçirilir?

- büdcəyə vergilərin ödənilməsi;
- kreditör borclarının qaytarılması;
- ehtiyat kapitalının yaradılması;
- kreditlər üzrə faizlərin ödənilməsi;
- kommersiya xərclərinin ödənilməsi

453 Mənfəətə hansı amilin faktiki maya dəyəri ilə satışın faktiki həcminə və plan maya dəyərində görə hesablanmış xərclər arasında fərq kimi hesablanır?

- əmək məhsuldarlığının dəyişməsi;
- satışın strukturunun dəyişməsi;
- məhsulun maya dəyərində dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- satışın həcmində dəyişməsi;

454 Mənfəətə hansı amilin təsiri faktiki pul gəliri ilə satışın faktiki həcminə və plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi hesablanır?

- əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun maya dəyərində dəyişməsi;
- satışın həcmində dəyişməsi;
- satışın strukturunun dəyişməsi;
- satış qiymətinin dəyişməsi;

455 Mənfəətə hansı amilin təsiri satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi hesablanır?

- satış qiymətinin dəyişməsi;
- satışın strukturunun dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi;
- satışın həcmnin dəyişməsi;

456 Dividendlərin ödənilməsi nəticəsində azalır:

- təşkilatın vergi məbləğini;
- təşkilatın ümumi mənfəəti;
- təşkilatın əməliyyat mənfəətini;
- təşkilatın xalis mənfəəti;
- təşkilatın vergitutmadan qabaq mənfəəti;

457 Təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini səciyyələndirən göstərici:

- satışın rentabelliği
- ümumi mənfəət;
- satışdan mənfəət
- aktivlərin rentabelliği;
- xərclərin rentabelliği;

458 Sadə və geniş təkrar istehsal məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edən göstərici:

- əməliyyat mənfəəti və amortizasiya məbləği;
- ümumi mənfəət və amortizasiya məbləği;
- alınmış avanslar və debitor borcları.
- pul daxil olmalarının həcmi;
- xalis mənfəət və amortizasiya məbləği;

459 Xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını səciyyələndirən göstərici?

- borc kapitalının rentabelliği;
- məcmu kapitalın rentabelliği;
- istehsal leviricinin səviyyəsi;
- maliyyə sabitliyi ehtiyatının səviyyəsi;
- maliyyə leviricinin səviyyəsi.

460 Marjinal gəlirin mənfəətə nisbəti nəyi səciyyələndirir?

- əməliyyat leviricinin səmərəsini;
- istehsalleviricinin səmərəsini;
- xüsusi kapitalından istifadənin səmərəliliyini.
- maliyyəleviricinin səmərəsini;
- borc kapitalından istifadənin səmərəliliyini;

461 Məhsulun həcmi və strukturunu dəyişmək yolu ilə mənfəətə təsir etmək imkanınə adlanır?

- maliyyə levirici.
- xərclərin rentabelliği;
- satışın rentabelliği;
- istehsal levirici;
- maliyyə sabitliyi;

462 Maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi hesablanan göstərici necə adlanır?

- maliyyə leviricinin səviyyəsi.
- istehsal leviricinin səviyyəsi;

- məcmu kapitalın rentabelliği;
- borc kapitalının rentabelliği;
- maliyyə sabitliyi ehtiyatının səviyyəsi;

463 Hansı göstərici məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə reallaşdırılan məhsulun artım tempinə nisbəti kimi hesablanır?

- maliyyə levirici.
- məcmu kapitalın rentabelliği;
- borc kapitalının rentabelliği;
- istehsal levirici;
- kapitalın dövretmə sürəti;

464 Borc kapitalın rentabelliğinin xüsusi kapitalın rentabelliğindən aşağı olması təmin edir?

- cəlb olunmuş vəsaitdən istifadənin səmərəliliyini.
- istehsalleviricinin səmərəsini;
- cari aktivlərdən istifadənin səmərəliliyini;
- maliyyəleviricinin səmərəsini;
- borc kapitalından istifadənin səmərəliliyini;

465 Borc kapitalının cəlb edilməsinin səmərəliliyi səciyyələndirir?

- kapitalın dövretmə sürətini;
- əməliyyat leviricinin səmərəsini;
- məcmu kapitalın səmərəliliyini;
- borc kapitalının rentabelliğini;
- maliyyə leviricinin səmərəsini.

466 Satışdan pul gəlirinin aktivlərə nisbəti səciyyələndirir?

- aktivlərin dövretmə sürətini;
- aktivlərin rentabelliğini;
- maliyyə leviricini.
- əməliyyat leviricini;
- aktivlərin quruluşunu;

467 Marjinal gəlirin satışdan mənfəətə nisbəti adlanır?

- satışın rentabelliği.
- zərərsizlik səviyyəsi;
- maliyyə levirici;
- əməliyyat levirici;
- xərclərin rentabelliği;

468 Maya dəyəri ilə satışın həcmının material ehtiyatlarının orta həcminə nisbəti səciyyələndirir?

- materialların rentabelliğini
- materiallarla təmin olunma səviyyəsini;
- istifadə olunmuşmaterialların keyfiyyətini;
- materialların dövretmə sürətini;
- mövcud materialların strukturunu;

469 Satışdan mənfəətin borc kapitalının orta balans dəyərində nisbətində əks etdirən göstərici?

- kapitalın rentabelliği;
- satışın rentabelliği;
- dövriyyə kapitalının rentabelliği;
- xüsusi kapitalın rentabelliği;

borc kapitalının rentabelliği

470 Satışın həcmnin dəyişməsi ilə əlaqədar satışdan mənfəətin dəyişməsini səciyyələndirən göstərici?

- maliyyə sabitliyi;
 mənfəət;
 rentabellik;
 əməliyyat levirici;
 ödəmə qabiliyyəti

471 Hansı göstəricilər müəssisənin işgüzar aktivliyini səciyyələndirir?

- mənfəət göstəriciləri;
 rentabellik göstəriciləri;
 ödəmə qabiliyyəti göstəriciləri;
 maliyyə sabitliyi göstəriciləri;
 dövriyyə göstəriciləri

472 Mənfəət məbləğinin artımı təmin olunur?

- aktivlərin strukturu yaxşılaşdıqda;
 məcmu aktivlərin həcmi artdıqda;
 dövriyyə aktivlərinin həcmi artdıqda;
 dövriyyə aktivlərinin dövretmə sürəti artdıqda;
 məcmu aktivlərin dövretmə sürəti artdıqda;

473 Aktivlərin rentabelliğinin yüksəlməsi təmin olunur?

- aktivlərin strukturu yaxşılaşdıqda;
 məcmu aktivlərin həcmi artdıqda;
 dövriyyə aktivlərinin həcmi artdıqda;
 aktivlərin dövretmə sürəti artdıqda;
 uzunmüddətli aktivlərin həcmi artdıqda ;

474 Dövriyyə vəsaitlərinin dövr sürəti nəyi əks etdirir?

- təşkilatın dövriyyə vəsaitləri ilə təmin olunması səviyyəsini;
 dövriyyə vəsaitlərinin ümumi həcmi;
 dövriyyə vəsaitlərinin strukturunu;
 dövriyyə vəsaitlərinin likvidliyini;
 dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini;

475 Bina, tikili və avavdanlıqlar aid edilir?

- yüksək likvid aktivlərə;
 doğru cavab yoxdur.
 tez satılan aktivlərə;
 çətin satılan aktivlərə;
 ləng satılan aktivlərə;

476 Qısamüddətli maliyyə qoyuluşları aid edilir?

- bankda olan pul vəsaitlərinə;
 səhm üzrə dividendlərə.
 pul ekvivalentlərinə;
 hesablaşma hesabında pul vəsaitlərinə;
 kassada pul vəsaitlərinə;

477 Cari likvidlik əmsalından istifadənin məqsədi nədir?

- təşkilatın işgüzar aktivliyini qiymətləndirmək.
- təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirmək;
- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;
- xüsusi kapitaldan istifadəni qiymətləndirmək;
- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;

478 Cari likvidlik əmsalı səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını;
- maliyyələşdirmə əmsalını.
- müstəqillikəmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;
- maliyyə sabitliyi əmsalını;

479 Pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları səciyyələndirir?

- tez satıla bilən aktivləri;
- çətin realizə olunan aktivləri;
- ləng satıla bilən aktivləri;
- yüksək likvid aktivləri;
- orta riskli aktivləri.

480 Yüksək likvid aktivlərin payının artması əks etdirir?

- təşkilatın xüsusi kapitalının quruluşunda müsbət dəyişikliyi;
- təşkilatın xüsusi kapitalının quruluşunda mənfi dəyişikliyi;
- təşkilatın öhdəliklərinin quruluşunda müsbət dəyişikliyi;
- təşkilatın öhdəliklərinin quruluşunda mənfi dəyişikliyi;
- təşkilatın aktivlərinin quruluşunda müsbət dəyişikliyi.

481 Təşkilatın likvidliyini və ödəmə qabiliyyətini səciyyələndirir?

- təşkilatın maliyyə fəaliyyəti haqqında informasiya.
- təşkilatın maliyyə vəziyyəti haqqında informasiya;
- təşkilatın işgüzar aktivliyi haqqında informasiya;
- təşkilatın maliyyə nəticələri haqqında informasiya;
- təşkilatın investisiya cəlbəediciliyi haqqında informasiya;

482 Xüsusi vəsait mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələrinə nisbəti səciyyələndirir?

- təşkilatın ödəmə qabiliyyətini;
- maliyyə sabitliyi əmsalını;
- ümumi maliyyə müstəqilliyi səviyyəsi;
- maliyyə riski əmsalını.
- xüsusi kapitalın manevrlik əmsalını;

483 Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- göstəricilərin müqayisəli təhlili;
- göstəricilərin şaquli təhlili;
- göstəricilərin trend təhlili;
- göstəricilərin amilli təhlili.
- göstəricilərin üfqi təhlili;

484 Müəssisədə dövriyyə aktivləri 14241 manat, dövriyyədən kənar aktivlər 23231 manat, xüsusi kapital 24222 manat təşkil edirsə borc kapitalını müəyyən edin?

- 13250 manat;
- 14680 manat.

- 12200 manat;
- 15242 manat;
- 14260 manat;

485 Hesabat ilində satışdan pul gəliri 3502 miin manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu təyin edin?

- 25,36;
- 20,20;
- 28,72;
- 22,83;
- 22,20.

486 Müəssisənin hesabatı üzrə keçən ildə debitor borcları 85 min mant, satışdan pul gəliri 2604 min manat olmuşdur. Gün hesabı ilə debitor borclarının bir dövrünün uzunluğunu təyin edin?

- 14,14.
- 12,12;
- 12,76;
- 14,28;
- 11,75;

487 Maliyyə hesabatı üzrə keçən ildə xüsusi kapitalın dövr sürəti əmsalı 1,5427 olmuşdur. Gün hesabı ilə xüsusi kapitalın bir dövrünün uzunluğunu müəyyən edin?

- 205,38;
- 203,77;
- 236,28;
- 240,25.
- 233,36;

488 Maliyyə hesabatı üzrə keçən ildə satışdan pul gəliri 2604 mitn manat, onun xüsusi kapitalı 1688 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürətini müəyyən edin?

- 1,6242;
- 1,5427;
- 1,4412.
- 1,1022;
- 1,6162;

489 Xalis mənfəətin dəyişməsi tempi – 15%, ümumi gəlirin dəyişmə tempi – 12%. Maliyyə levericinin səviyyəsini müəyyən edin:

- 2,22.
- 1,25;
- 3,6%;
- 0,8;
- 1,85%;

490 Ümumi gəlirin dəyişmə tempi – 20%, natural ifadədə satışın həcmnin dəyişmə tempi– 5% olmuşdur. İstehsal alətinin (riçağının) effektini müəyyən edin:

- 10.0
- 15.0
- 7.0
- 4.0
- 12.0

491 Xalis mənfəətin artım tempi 0,7368 və satışdan mənfəətin artım tempi 0,9737 olan halda maliyyə alətinin (rıçağının) səviyyəsi nə qədər olur?

- 0,7272;
- 0,5246;
- 0,6844;
- 0,7618.
- 0,7567;

492 Maliyyə levericinin səviyyəsi səciyyəyəndir?

- istehsalın artım tempələrinin qeyri ahəngdarlığı səviyyəsi.
- xalis mənfəətin satışdan mənfəətin dəyişməsinə nisbətə dəyişkənliyi- ni;
- xalis mənfəətin dəyişmə tempini;
- xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını;
- satışın mənfəətliliyi;

493 Müəssisənin cari xərclərinin və xarici borclarının ödənilməsinə yönəldilmiş vəsaitlərin yetərliyi qiyətləndirmək üçün hansı göstəricilərdən istifadə edirlər?

- mənfəətlilik səviyyəsi;
- rentabellik səviyyəsi.
- maliyyə rıçağının səviyyəsinə;
- maliyyə sabitliyindən;
- istehsal-maliyyə rıçağının səviyyəsinə;

494 Əməliyyat leviricinin (rıçağının) effekti necə müəyyən olunur?

- satışdan mənfəətin məhsulun maya dəyərində nisbəti kimi.
- mərginal gəlirin mənfəətə nisbəti kimi;
- sabit və dəyişən xərclərin nisbəti kimi;
- daimi xərclərin məhsul vahidində mərginal gəlirə nisbəti kimi;
- dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;

495 İstehsal levirici (rıçağı) nədir?

- istehsal məsrəflərində müstəqim məsrəflərin payı.
- məhsulun həcmi və strukturunu dəyişmək yolu ilə mənfəətə təsir etmək imkanındır;
- satışdan mənfəətin xərclərə nisbətidir;
- məhsulun tam və istehsal maya dəyəri arasındakı fərkdir;
- borc kapitalının xüsusi kapitalla nisbətidir;

496 Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) hesablanır:

- əməliyyat leviricinin (alətinin) satışdan mənfəətə nisbəti kimi;
- maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.
- mərginal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;
- daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi
- satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;

497 Maliyyə leviricinin (aləti) səviyyəsi hesablanır:

- məhsul satışından faktiki mənfəətin xalis mənfəətə nisbəti kimi.
- xalis mənfəətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- məhsul istehsalının artım tempinin satışın artım tempinə nisbəti kimi;

498 Əməliyyat levirici (aləti) hesablanır:

- mənfəətin artım tempinin istehsalın həcmnin artım tempinə nisbəti kimi.
- marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- məhsul satışından mənfəətin üstəlik xərc məbləğinə nisbəti kimi;
- satışdan pul gəlirin mənfəətə nisbəti kimi;
- heyətin əmək haqqının satışdan mənfəətə nisbəti kimi;

499 İstehsal levirici (aləti) səciyyələndirir:

- məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.
- məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə real-laşdırılan məhsulun artım tempinə nisbətini;
- reallaşdırılan məhsulun faktiki həcmnin onun satışından pul gəli-rinə nisbətini;
- məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;
- məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tem-pinə nisbətini;

500 İstehsal leverici aşağıdakı qaydada hesablanır:

- balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
- satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəətə;
- məhsul satışından mənfəət : satışdan pul gəliri.
- xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;
- balans mənfəəti : satışdan əldə edilən mənfəət;

501 İntestisiyanın rentabelliği hesablanır:

- vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
- xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
- balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
- xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;

502 Xüsusi kapitalın rentabelliği hesablanır.

- xalis mənfəətin aktivlərin ortaillik dəyərində nisbəti kimi.
- xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;

503 Maliyyə levirici (aləti) əmsalı əks etdirir:

- qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövriyyəsi məbləğini.
- xüsusi kapitalın hər manatına düşən bərc vəsaiti məbləğini;
- məcmu passivlərin hər manatına düşən xüsusi vəsaiti məbləğini;
- bərc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
- vəsaitlərin ümumi məbləğində bərc vəsaitlərinin payını;

504 Aktivlərin dövr sürəti hesablanır:

- aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
- satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
- xalis mənfəətin aktivlərə nisbəti kimi;
- satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
- cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;

505 Maliyyə alətinin səmərəsi aşağıdakı halda xüsusi kapitalın rentabelliğinin yüksəlməsini təmin edir:

- bərc vəsaitlərinin qiyməti məhsulun rentabelliğindən aşağı olduqda.
- bərc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliğindən aşağı olduqda;
- bərc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliğinə bərabər olduqda;

- borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliindən yüksək olduqda;
- borc vəsaitlərinin qiyməti məhsulun rentabelliindən yuxarı olduqda;

506 Əməliyyat levirici (rıçağı) hesablanır:

- satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;

507 Xammal və material ehtiyatlarının dövrəni əmsalı hesablanır:

- sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.
- sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;
- xammal və material ehtiyatların orta həcmninə istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- satışın həcmninə xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;

508 Borc kapitalının rentabelliği əmsalı hesablanır:

- borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirinə nisbəti.
- satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbəti kimi;
- gəlirlərin ümumi həcmninə borc kapitalının orta balans dəyərinə nisbəti;
- borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;
- satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərinə nisbəti;

509 Debitor borclarının dövr sürəti azaldıqda istehsal həlqəsinin müddəti:

- sabitləşir;
- doğru cavab yoxdur.
- qısalır;
- uzanır;
- dəyişmişdir;

510 Debitor borcların dövr sürəti artdıqda əməliyyat həlqəsinin müddəti:

- doğru cavab yoxdur.
- qısalır;
- dəyişmişdir;
- uzanır;
- eyni nisbətdə artır;

511 Əməliyyat levirici (rıçaqı, aləti) səciyyələndirir:

- dəyişən xərclərin dəyişməsi zamanı satışdan pul gəlirlərinin dəyişməsini;
- satışın həcmninə dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- sabit xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- satışdan pul gəlirlərinin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- dəyişən xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;

512 Maliyyə levirici əsasında qiymətləndirilir:

- balansın likvidliyi.
- təşkilatın maliyyə sabitliyi;
- məhsul istehsalı və satış üzrə xərclərin strukturu;
- təşkilatın xərclərinin rentabelliği;
- təşkilatın ödəmə qabiliyyəti;

513 Dövriyyə göstəriciləri səciyyələndirir

- bazar sabitliyini;
- gəlirliyi.
- kreditqaytarma qabiliyyətini;
- işgüzar aktivliyi;
- ödəməqabiliyyətini;

514 Dövriyyə aktivlərinin dövr sürətinin azalması səbəb olur:

- balansın valyutasının azalmasına.
- balansda aktivlərin qalıqlarının artmasına;
- dövriyyə aktivlərinin cəlb olunmasına;
- balansda aktivlərin qalıqlarının azalmasına;
- mənfəət məbləğinin artmasına;

515 Dövriyyə aktivlərinin dövr sürətinin artması təmin edir:

- kreditör borclarının artımını;
- mənfəət məbləğinin artımını
- bank kreditlərinin artımını;
- məsrəflərin artımını;
- debitor borclarının artımını;

516 Təşkilatın fəaliyyətinin səmərəliliyinin maliyyə diaqnostikası üçün əsas göstərici hesab olunur:

- kreditödəmə qabiliyyəti.
- xüsusi kapitalın gəlirliliyi göstəricisi;
- likvidlik və ödəmə qabiliyyəti;
- maliyyə hesabatı məlumatları;
- əmlak vəziyyəti;

517 Xüsusi kapitalın artırılmasının əsas mənbələrinə aiddir:

- əsas fəaliyyətdən mənfəət, mənfəətdən vergi.
- bölüşdürülməmiş mənfəət, sığorta ödəmələri;
- kreditlərin cəlb edilməsi;
- istiqrazların buraxılışı;
- ümumi mənfəət, vergi, sığorta ödəmələri;

518 Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:

- təşkilatın ödəmə qabiliyyətindən.
- dividend çıxımı normalarından;
- kapitalın quruluşundan;
- səhmin kurs dəyərindən;
- balansın likvidliyindən;

519 Aktivlərin dövrünün artması təmin edir:

- xərclərin rentabelliyyəsinin azalması.
- aktivlərin rentabelliyyəsinin artımını;
- məhsulun rentabelliyyəsinin artımını;
- məhsulun rentabelliyyəsinin azalması;
- aktivlərin rentabelliyyəsinin azalmasını;

520 Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini səciyyələndirən göstərici:

- dövriyyə vəsaitləri ilə təmin olunma.

- dövriyyə vəsaitlərinin dövr sürəti;
- dövriyyə vəsaitlərinin strukturu;
- kapitalın strukturu;
- dövriyyə vəsaitlərinin likvidliyi;

521 Mütləq likvidlik əmsalının minimal həddi:

- 1,8.
- 0,2 – 0,25;
- 2;
- 1;
- 2,5;

522 Mütləq, böhranlı və cari likvidlik əmsallarının minimal həddi ardıcıl olaraq verilmişdir:

- 2; 0,2; 0,8.
- 0,2; 0,8; 2;
- 0,3; 0,5; 1,5;
- 0,5; 0,3; 1;
- 0,1; 2; 0,5;

523 Hesabat ilinin mühasibat balansı üzrə müəssisədə maliyyə-ləşdirmə mənbələrinin cəmi 2092 min manat, xüsusi vəsait məbləği 1728 min manat olmuşdur. Bu halda müstəqillik əmsalı nə qədər olur?

- 0,83.
- 0,923;
- 0,745;
- 0,826;
- 0,81;

524 Balans məlumatlarına əsasən ilin əvvəlinə pul vəsaitinin qalığı 910 min manat, bu dövr ərzində daxil olmuş pul vəsaiti 5200 min manat, xərclənmiş pul vəsaiti 6000 min manat. Ödəməqabiliyyəti əmsalını müəyyən edin?

- 3,21.
- 1,02;
- 5,71;
- 1,15;
- 2,23;

525 Pul axınının birbaşa metodla təhlili vasitəsilə:

- təşkilatın maliyyə sabitliyi əmsalları müəyyən edilir.
- investisiya qoyuluşlarının maliyyə-ləşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kafiliyi müəyyən edilir;
- satışdan mənfəətin formalaşmasına amillərin təsiri hesablanır;
- investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir;
- təşkilatın müsbət və mənfi pul axınlarının strukturu qiymətləndirilir;

526 Pul axınının dolaylı metodla təhlili zamanı düzəliş edilir:

- dövrün sonuna debitor borcları qalığı məbləğinə;
- dövrün əvvəlinə debitor borcları qalığı məbləğinə;
- təhlil olunan dövr üzrə xalis mənfəət məbləğinə;
- dövrün sonuna pul vəsaitləri qalığı məbləğinə;
- dövrün əvvəlinə pul vəsaitləri qalığı məbləğinə.

527 Pul axınının dolaylı metodla təhlili imkan verir:

- pul vəsaitlərinin daxil olması və çıxması arasında fərqi müəyyən etmək
- təhlil olunan dövrə xalis mənfəət və xalis pul axını göstəricilərinin uyğunsuzluğu səbəblərini qiymətləndirmək ;
- təşkilatın pul axınlarının müsbət və mənfəi strukturunu qiymətləndirmək;
- təşkilatın maliyyə sabitliyi əmsallarını hesablamaq;
- təşkilatın işgüzar fəallığı əmsallarını müəyyən etmək;

528 Zəif realizə olunan aktivlərə aiddir:

- əsas vəsaitlər.
- ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- ehtiyatlar+qeyri maddi aktivlər;
- ehtiyatlar + hazır məhsul;
- pul vəsaitləri + debitor borcları;

529 Aralıq ödəmə (likvidlik) əmsalı əks etdirir:

- pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına qısamüddətli və uzunmüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər.
- pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər;
- pul vəsaitləri vasitəsi ilə bütün öhdəliklərin hansı hissəsini ödəmək olar;
- bütün dövriyyə aktivlərini səfərbər edildikdə cari öhdəliklərin hansı hissəsi örtülə bilər;
- pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına uzunmüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər;

530 Hansı aktivlər yüksək likvidliyə malikdir?

- maşın və avadanlıqlar.
- pul vəsaitləri + qısamüddətli maliyyə qoyuluşları;
- ödəmə müddəti 6 aydan yuxarı olan debitor borcları;
- ödəmə müddəti 6 aya qədər olan debitor borcları;
- materiallar;

531 Təhlil olunan dövrdə pul axının səmərəliliyi hesablanır:

- balans mənfəəti : pul vəsaiti sərfi.
- xalis pul axını: pul sərfi;
- xalis pul axını: satışdan pul gəliri;
- xalis mənfəət: pul vəsaiti axını;
- xalis mənfəət : pul vəsaiti sərfi;

532 Pul axınının dolayı üsulla qiymətləndirilməsi zamanı debitor borclarının artmasını:

- balans mənfəətinin üzərinə gəlirlər.
- xalis mənfəətin məbləğindən çıxırlar;
- xalis mənfəətin məbləğini dəyişmərlər;
- xalis mənfəətin üzərinə toplayırlar;
- balans mənfəətin məbləğindən çıxırlar;

533 Pul axınının dolayı üsulla qiymətləndirilməsi zamanı amortizasiya ayırmaların məbləğini:

- balans mənfəətinin üzərinə gəlirlər
- xalis mənfəətin üstünə gəlirlər;
- xalis mənfəətin məbləğini dəyişmərlər;
- xalis mənfəətin məbləğindən çıxırlar;
- balans mənfəətin məbləğindən çıxırlar

534 Təşkilatın ödəmə qabiliyyətli olmaması aşağıdakı göstərici və-sitəsi ilə qiymətləndirilir:

- maliyyə riski əmsalı.

- cari likvidlik əmsalı;
- aralıq (böhranlı) likvidlik əmsalı;
- mütləq likvidlik əmsalı;
- müstəqillik əmsalı;

535 Dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətinin nəticə-ləri adlanır:

- mənfi pul axını.
- pul vəsaitlərinin axını;
- artıq pul axını;
- pul vəsaitlərinin hərəkəti;
- müsbət pul axını;

536 Pul axınının dolaylı metodla təhlili zamanı dövr ərzində kredit-lər üzrə borc qalıqlarının azalması məbləğində;

- xalis pul axını məbləği azaldılmalıdır.
- xalis mənfəət məbləği azaldılmalıdır;
- xalis mənfəət göstəricisi dəyişməz saxlanmalıdır;
- xalis mənfəət məbləği artırılmalıdır;
- xalis pul axını məbləği artırılmalıdır;

537 Pul axınının dolaylı metodla təhlili zamanı dövr ərzində debitor borcları qalığının artımı:

- xalis pul axını məbləğindən çıxılmalıdır.
- xalis mənfəət məbləğindən çıxılmalıdır;
- xalis mənfəət məbləği dəyişməz qalmalıdır;
- xalis mənfəət məbləğinə əlavə olunmalıdır;
- xalis pul axını məbləğinə əlavə olunmalıdır;

538 Xalis pul axını hesablanır:

- dövrün sonuna və əvvəlinə pul vəsaiti qalığı arasında fərq kimi.
- pul vəsaitləri daxil olmaları və pul vəsaiti çıxmaları arasında fərq kimi;
- ümumi pul axını və dövrün sonuna pul vəsaitləri qalığı arasında fərq kimi ;
- ümumi pul axını və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi;
- pul axını defisiti və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi ;

539 Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- 2,0588;
- 1,7645;
- 2,0788.
- 2,1216;
- 2,1839;

540 Müəssisənin xüsusi kapitalı 1680 min manat, aktivlərin cəmi məbləği 1937 manatdır. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- 1,056;
- 0,93212;
- 0,9281;
- 1,153;
- 1,218.

541 Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- 2,1839;
- 1,7645;
- 2,1216;
- 2,0788.
- 2,0588 ;

542 Müəssisənin maliyyə hesabatında ilin sonuna dövriyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksi nə qədər olur?

- 0,6161.
- 0,6970 ;
- 0,7612;
- 0,7963;
- 0,5962;

543 Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- 2.05
- 0.63
- 0.71
- 1.45
- 2.22

544 Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- 1.87
- 0.53
- 2.32
- 2.08
- 1.89

545 Balans məlumatlarına əsasən bərc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövriyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- 0.77
- 3.21
- 2.23
- 0.92
- 2.39

546 Hansı halda təşkilatın maliyyə vəziyyəti qeyri sabit hesab edilir:

- ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
- xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;
- ehtiyatların və debitor borclarının dövrünün yüksəldilməsi hesabına ödəmə qabiliyyətini bərpa etmək mümkün olduqda;
- xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduqda;

547 Hansı şərt çərçivəsində təşkilat maliyyə cəhətdən müstəqil hesab edilir:

- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələrin mövcudluğu;
- mənfəətin artım tempinin maya dəyərin artım tempindən yüksək olması.
- cəlb edilmiş vəsait məbləğinin xalis mənfəətdən çox olması;
- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitlərinin mövcudluğu;
- ehtiyatların və xərclərin örtülməsi üçün bütün mənbələrin yetərli olması;

548 Maliyyə müstəqilliyi əmsalı necə hesablanır?

- (kapital – uzunmüddətli aktivlər) / kapital;
- xüsusi kapital/ borc kapitalı.
- kapital / məcmu aktivlər;
- kapital / kapital və öhdəliklərin cəmi
- (kapital – uzunmüddətli aktivlər) / cari aktivlər;

549 Maliyyə riski əmsalı necə hesablanır?

- kapitalın uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi .
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- kapitalın qısamüddətli öhdəliklərə nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

550 Maliyyələşdirmə əmsalı necə hesablanır?

- borc kapitalın xüsusi kapitala nisbəti kimi;
- kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi..
- xüsusi kapitalın qısamüddətli öhdəliklərə nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli öhdəliklərə nisbəti kimi;

551 Maliyyə sabitliyi əmsalı necə hesablanır?

- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- kapital və qısamüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti kimi,
- kapital və uzunmüddətli öhdəliklərin cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;

552 Müəssisənin cari xərclərinin və xarici borclarının ödənilməsinə yönəldilmiş vəsaitlərin yetərliliyinin qiymətləndirmək üçün istifadə edilən göstərici hansıdır?

- istehsal-maliyyə levirinin səviyyəsi;
- rentabellik səviyyəsi.
- mənfəətlilik səviyyəsi;
- maliyyə sabitliyi;
- maliyyə rıçaqının səviyyəsi;

553 Maliyyə alətinin səmərəsi hansı halda xüsusi kapitalın rentabelliyyəsinin yüksəlməsini təmi edir?

- borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyyəindən yüksək olduqda;
- borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyyəindən aşağı olduqda.
- borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyyəindən aşağı olduqda;
- borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyyəindən yuxarı olduqda;
- borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyyəinə bərabər olduqda;

554 Sabit mənbələr hesabına maliyyələşdirilən aktivlərin qiymətləndirilməsi üçün hansı əmsaldan istifadə olunur?

- maliyyə sabitliyi;
- kritik likvidlik;
- maliyyələşdirmə.
- manevretmə;
- kapitallaşdırma;

555 Xüsusi kapitalın təmərgüzləşməsi əmsalının artması ifadə edir:

- xarici investordan asılılığın azalmasını;
- xarici investordan asılılığın artmasını;
- ümumi mənbələrdə səhmdarların payının azalmasını;
- maliyyə sabitliyi səviyyəsinin artmasını, xarici investordan asılılığın azalmasını
- maliyyə sabitliyi səviyyəsinin artmasını;

556 Maliyyə sabitliyini təmin edən göstəricilər nəyi səciyyələndirir:

- ödəmə qabiliyyətini;
- mənbələrin strukturunun keyfiyyətini;
- fondlardan istifadənin səmərəliliyini.
- təşkilatın fəaliyyətinin gəlirliyini;
- xarici mənbələrdən istifadə ilə əlaqədar xərclərin keyfiyyətini;

557 Ehtiyatlar və xərclər hansı vəsaitlər hesabına ödənilirdi halda, təşkilatın maliyyə sabitliyi hansı mənbə hesabına təmin edilir:

- xüsusi dövriyyə vəsaitləri hesabına;
- qısamüddətli bank kreditləri, kreditor borcları hesabına;
- uzun müddətli və qısamüddətli bank kreditləri hesabına
- xüsusi dövriyyə vəsaitləri, uzunmüddətli borc vəsaitləri hesabına;
- dövriyyə vəsaitləri, kreditor borcları hesabına;

558 Hansı halda təşkilatın maliyyə vəziyyəti qeyri sabit hesab edilir:

- xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduqda;
- ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- dövriyyə aktivlərinin dövr sürətinin yüksəldilməsi hesabına ödəmə qabiliyyətini bərpa etmək mümkündür;
- xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;
- əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.

559 Təşkilat aşağıdakı şərtlər təmin olunduqda maliyyə cəhətdən müstəqil hesab edilir:

- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələri mövcud olduqda;
- ehtiyatların və xərclərin örtülməsi üçün borc vəsait mənbələri mövcud olduqda;
- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitləri mövcud olduqda;
- cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;
- mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.

560 Bazarların, onların ayrı-ayrı seqmentlərin və alıcıların qiymətləndirilməsi üçün istifadə olunan ABC – təhlilinin mahiyyəti:

- müəssisənin müştəri bazasının qiymətləndirilməsi.
- mənfəətə təsir göstərən əsas marketing amillərinin müəyyənləşdirilməsi;
- satışdan əldə edilən gəlir və marjinal mənfəət arasında olan asılılığın qurulması;
- rəqiblərlə müqayisədə satış zonalarının təsnifləşdirilməsinin aparılması;
- strateji üstünlüklər və seçilmiş məqsədli bazarlar üzrə təhlilin və planlaşdırmanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi;

561 Pul axını təhlilinin birbaşa metodunun mahiyyəti:

- pul vəsaitinin sərfinin qiymətləndirilməsi.
- pul axınının likvidliyinin qiymətləndirilməsi;
- pul axınının həcmi, tərkibi, strukturunun qiymətləndirilməsi;
- təhlil aparılan dövrdə daxil olan pul vəsaiti məbləğinin müəyyən edilməsi;
- pul vəsaitlərinin dəyişilməsi dinamikasının qiymətləndirilməsi;

562 Müəssisənin maliyyə fəaliyyəti üzrə pul axınının hərəkəti:

- debitorlarla hesablaşmalarla bağlıdır.
- dövrüyyədənkənar aktivlərin əldə edilməsi ilə bağlıdır;
- məhsulun satışı ilə bağlıdır;
- qısamüddətli pul kəğızlarının əldə edilməsi ilə bağlıdır;
- büdcə ilə hesablaşmalarla bağlıdır;

563 Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir:

- kreditlərin cəlb edilməsi;
- istiqrazların buraxılması;
- məhsul satışı məhsul satışından pul gəliri.
- maliyyə qoyuluşları;
- səhmlərin emissiyası;

564 Aşağıdakı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
- pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;
- pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;

565 Mühasibat balansının qeyri-pul maddəsinə aid edilir:

- təxirə salınmış vergi öhdəlikləri;
- malsatan və podratçılara qısamüddətli kreditör borcları;
- alıcıların və sifarişçilərin debitor borcları;
- bank krediti üzrə borclar.
- qısamüddətli maliyyə qoyuluşları;

566 Aktivlərin rentabellik göstəricisi ilə dövrüyyə aktivlərinin dövrəni əmsalı arasında asılılığın xarakteri: birbaşa proporsional;

- asılılıq yoxdur.
- amilli;
- əks proporsional;
- inteqral;

567 Aktivlərin rentabelliynin amilli təhlilində hansı metoddan istifadə olunur?

- balans.
- orta həndəsi;
- qruplaşdırma;
- mütləq fərq;
- inteqral;

568 Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hansı göstərici hesablanır?

- istehsalın rentabelliyni;
- kapitalın rentabelliyni;
- aktivlərin rentabelliyni;
- investisiyanın rentabelliyni.
- satışın rentabelliyni;

569 İndeks üsulunun üstünlükləri?

- hesablama prosedurlarının həcmi azalır
- kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
- bu üsulda müəyyən olunmamış qalıq yoxdur;

- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;
- bu üsuldə müəyyən olunmamış qalıq mövcuddur;

570 Düz (deduktiv) və əks (induktiv) tipləri - aşağıdakıların tipləridir :

- çoxpilləli təhlilin
- faktor təhlilinin
- statistik təhlilin
- korrelyasiya təhlilinin
- reqressiya təhlilinin

571 Daxili maliyyə təhlilində istifadə olunan və fəaliyyətinin faktiki nəticələrini gözlənilən nəticələr ilə müqayisə etməyə imkan verən modellər :

- tam bölünən modellərdir
- normativ modellərdir
- predikativ modellərdir
- deskriptiv modellərdir
- additiv modellərdir

572 Nəticəvi göstərici - fond verməsi və amilli göstəricisi - əsas istehsal fondlarının orta illik dəyəri arasında qarşılıqlı əlaqənin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- sadə və mürəkkəb
- analitik
- struktur
- tipoloji
- statistik

573 Maliyyə hesabatının təhlilində istifadə olunan predikativ modellər :

- müqayisəli modellərdir
- tam bölünən modellərdir
- additiv modellərdir
- proqnostik xarakterli modellərdir
- təsviri xarakterli modellərdir

574 Maliyyə hesabatının təhlilində istifadə olunan deskriptiv modellər :

- tam bölünən modellərdir
- təsviri xarakterli modellərdir
- müqayisəli modellərdir
- proqnostik xarakterli modellərdir
- additiv modellərdir

575 Aşağıda sadalanan üsullardan hansı zəncirvari əvəz etmə üsulunun modifikasiyalarından biridir ?

- nisbi kəmiyyət
- mütləq fərqlər
- qruplaşdırılma
- balans
- müqayisə

576 Əgər zəncirvari əvəz etmə üsulu ilə işçilərin sayı və əməyin məhsuldarlığına sənaye məhsulunun buraxılma dəyişikliyinə təsir dərəcəsini müəyyən etmək tələb olunursa, onda əvvəlcə aşağıdakı təsiri təyin edirlər :

- heç bir cavab düz deyil
- kəmiyyət göstəricisi - işçilərin sayı, sonra isə keyfiyyət göstəricisi - əmək səmərəliliyi

- əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- keyfiyyət göstəricisi - əmək səmərəliliyi, daha sonra kəmiyyət göstəricisi - işçilərin sayı
- bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir

577 Amilli modeldə yalnız keyfiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılığı) nə cürdür ?

- heç bir cavab düz deyil
- əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
- əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur
- əvəz etmə ardıcılığı hər bir kəmiyyət faktorunun xüsusi çəkisinə görə bütün faktorların təsirinin ümumi cəmində müəyyən olunur

578 Zəncirvari əvəz etmə üsulunun nöqsanı nədir ?

- istifadənin universallığı və sadəliyi (istənilən növ amilli modelləri üçün istifadə olunur)
- amillərin seçilmiş əvəz etmə qaydasından asılı olaraq amil ayrılmasının nəticələri müxtəlif olur
- onun istifadəsi zamanı kəmiyyət və keyfiyyət amillərin əvəz etmə ardıcılığına riayət etmək lazımdır
- ondan amillərin təsirinin hesablanması üçün həm determinləşdirilmiş, həm də stoxastik təhlildə istifadə edirlər
- yalnız tam bölünən və qarışıq modellərdə istifadə olunur

579 Təhlil olunan göstəricilərin hesabat dövründə faktiki səviyyələrinin onların bazis dövründə səviyyələrinə qarşı nisbətləri ifadə edən nisbi dinamika göstəriciləri :

- faizlərdir
- indekslərdir
- qrafiklərdir
- qruplaşdırılmaldır
- diaqramlardır

580 Sənaye istehsalı və satışların həcmində, mallar və səhmlərin qiymətində, valyuta - mübadilə kurslarında dəyişikliklərin əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur :

- qrafiklər
- indekslər
- mütləq kəmiyyətlər
- qruplaşdırılmalar
- balans üsulu

581 İndeks metodu hansı amilli modellərdə istifadə olunur ?

- yalnız qarışıq modellərdə
- multiplikativ və tam bölünən modellərdə
- additiv və tam bölünən modellərdə
- yalnız multiplikativ modellərdə
- additiv və qarışıq modellərdə

582 Multiplikativ növ çıxış amilli sisteminin detallaşma prosesi aşağıdakı kimi həyata keçirilir :

- onun tam bölünən faktor modelinə çevrilməsi yolu ilə
- kompleks faktorların vuruqlara parçalanması hesabına onun genişlənməsi yolu ilə
- kəsr surətinin parçalanması hesabına onun genişlənməsi yolu ilə
- kompleks faktorların vuruqlarının azalması hesabına onun dəyişməsi yolu ilə
- kompleks faktorların vuruqlarının uzadılması hesabına onun uzadılması yolu ilə

583 Hansı üsulun iqtisadi təhlildə müstəqil qiyməti yoxdur, məhz dinamikada dəyişikliklərin, struktur irəliləmələrin izahı üçün istifadə olunur ?

- inteqral üsul
- qrafik üsul
- balans üsulu
- proporsional bölmə üsulu
- fərqlər üsulu

584 Cədvəldə təqdim olunmuş informasiyanın əsasında müəssisənin plan üzrə və hesabat üzrə orta kvartal sayını müəyyən edin :

- plan üzrə 135 nəfər və hesabat üzrə 147 nəfər
- plan üzrə 147 nəfər və hesabat üzrə 135 nəfər
- plan üzrə 105 nəfər və hesabat üzrə 140 nəfər
- plan üzrə 200 nəfər və hesabat üzrə 135 nəfər
- plan üzrə 135 nəfər və hesabat üzrə 200 nəfər

585 Paralel və dinamik sıraların müqayisəsinin məqsədi aşağıdakılardır :

- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- xərclərə nəzarət
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi

586 Təhlil olunan müəssisənin elm nəaliyyətləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- xərclərə nəzarət
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi

587 Operativ təhlilin informasiya bazasının tərkibinə bunların göstəriciləri daxil edilir :

- istehsal xərclərinin smetasının
- ilkin mühasibat sənədlərinin
- gəlir və ziyanlar haqqında hesabatın
- mühasibat balansının
- vergi hesabatının

588 Vertikal, üfqi, trend təhlil üsulları aşağıdakılara aiddir :

- korrelyasion təhlilin metodlarına
- maliyyə hesabatı təhlilinin standart üsullarına
- iqtisadi təhlilin ənənəvi üsullarına
- elmi tədqiqatın standart metodlarına
- determinləşdirilmiş faktor təhlilinin üsullarına

589 Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakıdır :

- qrafiik
- vertikal
- zəncirvari əvəz etmə
- korrelyasion
- nisbi fərqlər

590 Maliyyə hesabatı təhlilinin standart üsul və qaydalarına aşağıdakılar aiddir :

- qrafiik
- trend

- zəncirvari əvəz etmə
- korrelyasion
- nisbi fərqlər

591 Zəncirvari əvəz etmə üsulunun istifadəsi zamanı multiplikativ modelə daxil edilmiş amillərin sayı məhdudlaşdırılır :

- altı
- məhdudlaşdırılmır
- üç
- iki
- dörd

592 Təhlildə qruplaşdırma üsulu aşağıdakıları icra etməyə imkan verir :

- xarakter əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin pozulma xarakterini müəyyən etmək
- iqtisadi göstəricilər arasında səbəbiyyət - nəticə əlaqələrini müəyyən etmək
- başlanğıc tam bölünən modeli multiplikativ modelə çevirmək
- müxtəlif faktorların qətedici göstəriciyə təsirini kəmiyyətcə ölçmək
- başlanğıc tam bölünən modeli additiv modelə çevirmək

593 Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- səmərəlilik
- hesablama prosedurlarının həcmnin azalması;
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- müəyyən olunmamış qalıqın mövcudluğu;
- universallığı;

594 Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- səmərəlilik
- universallığı;
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- müəyyən olunmamış qalıqın mövcudluğu;
- hesablama prosedurlarının həcmnin azalması;

595 Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur:

- korrelyasiya
- funksional;
- qarışıq;
- xətti;
- stoxastik;

596 Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etməkdir:

- bir nəticə göstəricisinin digərinə təsirini
- hər bir amilin nəticəyə təsirini;
- nəticənin məcmu amillərə təsirini;
- məcmu amillərin nəticəyə təsirini;
- nəticənin hər bir amilə təsirini;

597 Xaric etmə üsulları əsasında ayrı - ayrı faktorların təsirini hesablamaq üçün təhlildə hansı indekslərdən istifadə olunur ?

- qiymət indeksi və istehsalat həcmi indeksi
- Paaşə indeksi
- Paaşə indeksi və Laspeyres indeksi

- Laspeyres indeksi
 bu indekslərdən heç biri

598 Müxtəlif amillərin nəticəvi göstərici kəmiyyətinin artırılmasına təsirinin müəyyən edilməsi düzgünlüyünün yoxlanılması zamanı hansı təhlil üsulundan istifadə olunur ?

- qruplaşdırılma
 balans
 müqayisə
 zəncirvari əvəz etmə
 inteqral

599 Nəticəvi və amilli göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $y = a : x$; $y = a + b + c$; $y = a \cdot b \cdot c$; $y = a \cdot (b - c)$; $y = a \cdot b \cdot c \cdot d \cdot e$; $y = a - b$; $y = a : c$; $y = a : (b + c + d)$

- tam bölünən, additiv, multiplikativ, multiplikativ, multiplikativ, additiv, qarışıq, indeks
 tam bölünən, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, qarışıq
 additiv, multiplikativ, tam bölünən, multiplikativ, qarışıq, tam bölünən, qarışıq, tam bölünən
 tam bölünən, multiplikativ, additiv, multiplikativ, tam bölünən, qarışıq, qarışıq, indeks
 qarışıq, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, additiv

600 Qətedici və faktor göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $f = x + y + z$; $f = x \cdot y \cdot z \cdot t$; $f = (x - y) \cdot z$; $f = (x \cdot y \cdot z \cdot t) : q$; $f = x : y$

- additiv, multiplikativ, multiplikativ, qarışıq, qarışıq
 additiv, multiplikativ, qarışıq, tam bölünən, tam bölünən
 additiv, multiplikativ, multiplikativ, qarışıq, tam bölünən
 additiv, multiplikativ, qarışıq, qarışıq, tam bölünən
 additiv, multiplikativ, multiplikativ, tam bölünən, tam bölünən

601 Hesablama formuluna daxil olan xüsusi baza göstəricilərinin faktiki göstəricilər ilə ardıcıl əvəz edilməsi və aparılmış əvəzetmənin qətedici göstərici dəyişikliyinə təsirinin dəyişilməsi aşağıdakının mahiyyətini təşkil edir :

- qruplaşdırılma üsulunun
 zəncirvari əvəz etmə üsulunun
 proporsional bölünmə üsulunun
 balans üsulunun
 müqayisə üsulunun

602 Amilli modeldə yalnız kəmiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılığı) nə cürdür ?

- bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
 əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
 bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
 əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur
 əvəz etmə ardıcılığı hər bir kəmiyyət amilinin xüsusi çəkisinə görə bütün amillərinin təsirinin ümumi cəmində müəyyən olunur

603 Amilli modeldə həm keyfiyyət, həm də kəmiyyət göstəricisinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin ardıcılığı nə cürdür ?

- heç bir cavab düz deyil
 ilk növbədə kəmiyyət amillərinin, daha sonra keyfiyyət amillərinin əvəz etməsi aparılır
 əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
 ilk növbədə keyfiyyət amillərinin, daha sonra kəmiyyət amillərinin əvəz etməsi aparılır
 bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir

604 Müəssisənin ödəmə qabiliyyəti aşağıdakılara aiddir :

- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil faktorlarına

605 Məhsulun gəlirliyi aşağıdakılara aiddir :

- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil faktorlarına

606 Məhsulun material tutumu aşağıdakılara aiddir :

- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil faktorlarına

607 Məhsulun maya dəyəri aşağıdakılara aiddir :

- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil faktorlarına

608 Absolyut və nisbi fərqlər üsulu aşağıdakılar üçün istifadə olunur :

- additiv və qarışıq modellər üçün
- multiplikativ və qarışıq modellər üçün
- multiplikativ, tam bölünən və qarışıq modellər üçün
- additiv və tam bölünən modellər üçün
- multiplikativ və additiv modellər üçün

609 Proporsional bölünmə üsulu aşağıdakılar üçün istifadə olunur :

- multiplikativ və additiv modellər
- additiv və qarışıq modellər
- additiv və tam bölünən modellər
- multiplikativ və qarışıq modellər
- multiplikativ, tam bölünən və qarışıq modellər

610 İntegral üsulu hansı faktor modellərində istifadə olunur ?

- multiplikativ, tam bölünən, qarışıq, additiv
- multiplikativ, tam bölünən, qarışıq
- multiplikativ, qarışıq
- multiplikativ, qarışıq, additiv
- additiv, tam bölünən, qarışıq

611 İki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyalarının əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur :

- indeks üsulu
- inteqral üsulu
- zəncirvari əvəz etmə üsulu
- qruplaşdırma üsulu
- balans üsulu

612 Nisbi göstəricilər əldə olunur :

- bütün cavablar düzdür
- bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə bölünməsi nəticəsində
- bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətdən çıxması nəticəsində
- bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə vurulması nəticəsində
- birimüqayisə bazası kimi qəbul edilən iki kəmiyyətin toplanması nəticəsində

613 Qətedici göstərici - əmək səmərəliliyi və faktor - fond silahlanması arasındakı əlaqə hansı faktor modeli ilə təsvir olunur ?

- tam bölünən
- stoxastik
- additiv
- multiplikativ
- determinləşdirilmiş

614 Təsərrüfat fəaliyyəti təhlilində vacib metodoloji məsələ aşağıdakılardır :

- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- faktorların tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin öyrənilməsi və ölçülməsi
- təsərrüfat daxili ehtiyatların aşkar olunması və ölçülməsi
- daxili tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin aşkar olunması
- konkret fəaliyyət məsələləri üzrə idarə qərarlarının qəbul olunması

615 Təhlildə yığcam rəqəm dili ilə hansı üsulla yalnız çıxış informasiyasını deyil, həm də hesab alqoritmlərini və onların nəticələrini açırlar ?

- paralel sıraların tərtib olunması ilə
- cədvəllərin tərtib olunması ilə
- diaqrammların tərtib olunması ilə
- qrafiklərin tərtib olunması ilə
- dinamik sıraların tərtib olunması ilə

616 Nisbi göstəricilər aşağıdakıları əks etdirir :

- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

617 Mütləq kəmiyyət aşağıdakıları göstərir :

- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

618 Qruplaşdırılmalar aşağıdakılar ilə ifadə olunur :

- hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətcə oxşar qruplara bölünməsi
- hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

619 Amil və nəticəvi göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur

- sadə və mürəkkəb
- analitik
- struktur
- tipoloji
- statistik

620 Göstəricilərin daxili quruluşunun (məsələn, istehsalat personalının iş stajı üzrə, peşə üzrə qruplaşdırılması zaman) qiymətləndirilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- sadə və mürəkkəb
- struktur
- analitik
- Tipoloji
- statistik

621 Mülkiyyət növləri üzrə müəssisələrin qruplaşdırılması zamanı hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- sadə və mürəkkəb
- tipoloji
- analitik qruplaşdırmalar
- struktur
- statistik

622 Müqayisə zamanı riayət olunmalı şərt :

- göstəricilərin müqayisə olunduğu qısa zaman müddəti
- göstəricilərin qarşılaşdırılma bilməsinin təmin olunması
- müqayisə olunan göstəricilərin etibarlılığı
- müqayisə olunan göstəricilərin həqiqiliyi
- göstəricilərin normativ aktlara uyğunluğu, doğruluq

623 Faktiki göstəricilərin keçmiş illərin göstəriciləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi
- xərclərə nəzarət
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

624 Faktiki göstəricilərin normativ göstəricilər ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- xərclərə nəzarət
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi

625 Plan və faktiki göstəricilərin müqayisəsinin məqsədi aşağıdakılardır :

- planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- xərclərə nəzarət
- tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- iqtisadi proseslərin inkişaf tendensiyalarının müəyyən edilməsi

626 İqtisadi təhlil metodikasının ən vacib elementləri aşağıdakılardır :

- onun məqsəd və funksiyaları
- iqtisadi - riyazi modellər
- xarici və daxili faktorlar
- onun xüsusi üsul və qaydaları
- determinləşdirilmiş faktor təhlilin modelləri

627 Təhlilin məqsədinin əldə olunmasına tabe olan müəssisə iqtisadiyyatının tədqiqinin analitik üsul və qaydalarının cəmi aşağıdakılar ilə ifadə olur :

- iqtisadi təhlilin məzmunu
- iqtisadi təhlilin obyektini
- analitik tədqiqin məntiqi
- iqtisadi təhlilin ardıcılığı
- iqtisadi təhlilin metodikası

628 Təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər sisteminin istifadə olunması, onların dəyişiklikləri və səbəbiyyət - nəticə qarşılıqlı əlaqələrinin tədqiqi aşağıdakıların səciyyəvi xüsusiyyətləridir :

- mühasibat uçotunun metodunun
- iqtisadi təhlilin obyektinin
- iqtisadi təhlilin metodunun
- iqtisadi təhlilin məzmununun
- iqtisadi təhlilin məsələlərinin

629 Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- əsas vəsaitlərin dəyəri
- məhsulun həcmi
- işçilərin orta siyahı sayı
- əmlak üçün vergi
- kapital

630 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir :

- korrelyasion - reqression təhlil
- xətti proqramlaşdırma üsulu
- diferensial hesablaşma üsulu
- diskontlaşma üsulu
- indeks üsulu

631 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxil deyil :

- zəncirvari əvəz etmə üsulu
- müqayisə üsulu
- qruplaşdırma üsulu
- xətti proqramlaşdırma üsulu
- fərqlər üsulu

632 Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- təkrarlanan
- multimedii;
- mütləq;
- multiplikativ;
- qarışıq;

633 Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- mütləq;
- aktiv;
- təkrarlanan
- qarışıq;
- additiv;

634 Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası
- nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası

635 İqtisadi təhlilin evristik metodları hansılardır?

- beyin hücumu, kollektiv bloknöt, intuitiv, ekspert metodları
- Zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları
- riyazi-iqtisadi metodlar
- inteqral, indeks, beyin hücumu üsulları
- balans üsulu, ekspert üsulu

636 İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan hansı məqsədlə istifadə edirlər?

- Müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatlarının əldə edilməsi üçün
- Statistik məlumatların əldə edilməsi üçün
- Müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün
- Hansısa əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün

637 İqtisadi təhlilin predmetini təşkil edir:

- təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması
- təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması;
- təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
- təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- təsərrüfat proseslərinin və hadisələrin səbəb-nəticə əlaqələri;

638 İqtisadi təhlilin vəzifəsi aşağıdakıdır :

- dövriyyə və dövriyyədən kənar aktivlərin dəyərlərinin qiymətləndirilməsi
- müəssisədə biznes - plan və normativlərin tərtib olunması
- istehsal xərclərin smetalarının işlənilib hazırlanması və təsdiq olunması
- biznes - plan və normativlərin əsaslandırılmasının artırılması
- maliyyə və istehsal büdcələrinin işlənilib hazırlanması

639 Xarici amillər, müəssisənin təsərrüfat fəaliyyətinə daim təsir edərək :

- iqtisadi təhlilin məzmunu ilə bağlıdır

- müəssisənin daxilində müxtəlif iqtisadi göstəricilərin kəmiyyətini dəyişdirirlər
- zəruri idarə qərarların qəbul olunmasına səbəb olurlar
- iqtisadi qanunların təsirlərini əks etdirirlər
- müəssisənin konkret fəaliyyəti ilə bağlıdırlar və tamfaktorə ondan asılıdırlar

640 Təşkilatın maliyyə-iqtisadi təhlilinin əsasını nə təşkil edir?

- idarəetmə uçotunun məlumatları;
- maliyyə əmsalları;
- operativ uçot məlumatları.
- biznes planlaşdırmanın məlumatları;
- mühasibat uçotu məlumatları;

641 Mövcud olan alternativlərdən işgüzar qərarların optimal variantlarının seçiminin əsaslandırılması aşağıdakılara aiddir :

- iqtisadi təhlilin məzmununa
- iqtisadi təhlilin prinsiplərinə
- iqtisadi təhlilin amillərinə
- iqtisadi təhlilin vəzifələrinə
- iqtisadi təhlilin ehtiyatlarına

642 Əməyin məhsuldarlığı aşağıdakılara aiddir :

- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil üsullarına
- iqtisadi təhlil amillərinə
- iqtisadi təhlil obyektlərinə

643 Biznes - planların onların işlənilib hazırlanma prosesində elmi - iqtisadi əsaslandırılmasının artırılması :

- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin prinsipidir

644 İdarəetmə qərarları optimallığının yoxlanılması :

- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin məzmunudur

645 Uçot və hesabatın məlumatlarına görə biznes - planların yerinə yetirilməsinin obyektiv və hərtərəfli tədqiq olunması :

- iqtisadi təhlilin məzmunudur
- iqtisadi təhlilin funksiyasıdır
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin prinsipidir

646 Məhsulun istehsalı və satışı aşağıdakılara aiddir :

- iqtisadi təhlil obyektlərinə
- iqtisadi təhlil üsullarına

- iqtisadi təhlil ehtiyatlarına
- iqtisadi təhlil subyektlərinə
- iqtisadi təhlil amillərinə

647 İqtisadi təhlildə elmlilik prinsipi aşağıdakını ifadə edir :

- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- təhlil, vaxtlı - vaxtında nöqsanları
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir üçün xərclər çoxqat effekt verməlidir

648 İqtisadi təhlildə sistemlik prinsipi aşağıdakını ifadə edir :

- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir

649 İqtisadi təhlildə operativlik prinsipi aşağıdakını ifadə edir :

- hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir]
- təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedişinə təsir etməlidir
- konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat effekt verməlidir
- tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır

650 İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir?

- qaydanı;
- metodologiyayı;
- göstəricilərin hesablanması;
- metodikanı;
- mahiyyətini.

651 Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:

- mühasibat uçotu haqqında qaydanın tələblərini;
- MHBS-nin tələblərini;
- idarəetmənin tələblərini;
- istehlakçıların tələblərini
- təsisçilərin tələblərini

652 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- operativlik
- əhəmiyyətlik;
- konfidensiallıq;
- operativlik
- proqnozlaşdırma.

653 Mütləq fərq üsulunun mahiyyəti nədir?

- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayməsi
- ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- bazis və hesabat dövrünün göstəricilərinin müqayməsi;
- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;

654 İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:

- mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
- auditor arayışı;
- ilkin sənədlər;
- xərc smetası;
- cari planlar;

655 Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- statistika
- fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- mühasibat uçotu;
- iqtisadi nəzəriyyə;
- müəssisənin iqtisadiyyatı;

656 İqtisadi təhlil özündə əks etdirir:

- iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
- iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;

657 Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
- istehsaldaxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- müəssisənin biznes - planının tərtib olunmasından
- mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
- doğru informasiyanın təqdim olunmasından

658 Ekstensiv amillərə aid edilmir:

- istifadə olunan materialların həcmnin artması.
- aktivlərin dövr sürətinin artması;
- işçilərin sayının artması;
- əmək predmetlərinin miqdarının artması;
- avadanlıqların miqdarının artması;

659 Amilli təhlil vasitəsi ilə müəyyən edilir:

- təşkilatın məcmu xərcləri.
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
- təşkilatın kommersiya sirri;
- rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri
- təşkilatın mənfəətinin (zərərərinin) strukturu;

660 İstifadə olunan informasiya hansı tələblərə cavab verməlidir.

- oxşarlıq, şəffaflyq, yuvarlaşdırılmış, tematik
- dəqiq, münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq
- gerçəklik, müqayisəlilik, sistemləşdirmə

- təqribi, elmilik, nisbilik, mütnasiblik
- elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik

661 Müəsisədə iqtisadi təhlilin informasiya mənbələrinə daxil deyil:

- biznes-planlar
- menecment
- statistik,
- mühasibat uçotu
- operativ məlumatlar

662 Sistemli təhlil metodunun nəzəri əsası nədir

- tənzimləmə
- dialektika
- proqramlaşma
- induksiya
- planlaşdırma

663 İqtisadi qanunların təsir xarakterinin öyrənilməsi, müəsisənin konkret şərtlərində iqtisadi hadisə və proseslərin qanunauyğunluğu və tendensiyalarının müəyyən edilməsi :

- iqtisadi təhlilin prinsipidir
- iqtisadi təhlil metodikasının elementidir
- iqtisadi təhlilin amilidir
- iqtisadi təhlilin vəzifəsidir
- iqtisadi təhlilin funksiyasıdır

664 İqtisadi təhlilin prinsipi aşağıdakıdır :

- komplekslik
- dəyər qiyməti
- retrospektivlik
- həqiqiqlik
- münasiblik

665 Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- Təhlil kompleks olmalıdır.
- Təhlil elmi xarakter daşmalıdır.
- Təhlil obyektiv, konkret, dəqiq olmalıdır.
- Təhlil sistemli yanaşma əsasında aparılmalıdır
- Təhlil tematik xarakter daşmalıdır

666 Mütləq göstəricilər hesablanma qaydasından asılı olaraq necə fərqlənir?

- orta xronoloji, birbaşa və dolay;
- intervallı, ani, sadə və mürəkkəb;
- sadə və mürəkkəb;
- intervallı, ani, orta xronoloji;
- birbaşa və dolay;

667 İfadə edilmə üsulu üzrə göstəricilər bölünür

- kəmiyyət və keyfiyyət;
- daxili və xarici;
- sadə və mürəkkəb;
- mütləq və nisbi;
- kompleks və tematik;

668 Məzmunu üzrə göstəricilər necə bölünür

- daxili və xarici
- sadə və mürəkkəb
- nisbi və mütləq
- kəmiyyət və keyfiyyət;
- kompleks və tematik

669 İqtisadi təhlildə göstəricilərin əsas şərti

- mütləq olması
- eyni olması
- ikidən artıq olmaması
- müqayisəli olması
- nisbi olması

670 Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:

- təsisçilərin tələblərini
- idarəetmənin tələblərini;
- MHBS-nin tələblərini;
- mühasibat uçotu haqqında qaydanın tələblərini;
- istehlakçıların tələblərini

671 Mütləq fərq üsulunun mahiyyəti nədir?

- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayməsi
- ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;

672 İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:

- mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
- auditor arayışı;
- ilkin sənədlər;
- xərc smetası;
- cari planlar;

673 Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır?

- normativ.
- mühasibat uçotu;
- operativ uçot;
- biznes-plan;
- proqnoz;

674 Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- statistika
- fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- mühasibat uçotu;
- iqtisadi nəzəriyyə;
- müəssisənin iqtisadiyyatı;

675 İqtisadi təhlil özündə əks etdirir:

- iqtisadi hal vəi poseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;

- iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması

676 Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
- İstehsal daxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- müəssisənin biznes - planının tərtib olunmasından
- mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
- doğru informasiyanın təqdim olunmasından

677 Mühasibat balansı haqqında elm (statmologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
- təsərrüfat fəaliyyətinin təhlili
- praktik audit
- mühasibat uçotu
- operativ uçotu

678 İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır :

- menecment tarixi ilə
- mühasibat uçotu tarixi ilə
- makroiqtisadiyyat tarixi ilə
- statistik uçot tarixi ilə
- istehsal münasibətləri tarixi ilə

679 Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil hansı tələbləri özündə əks etdirir?

- təsisçilərin tələblərini.
- idarəetmənin tələblərini;
- MHBS-nin tələblərini;
- mühasibat uçotu haqqında qaydanın tələblərini;
- istehlakçıların tələblərini;

680 Nisbi göstəricilərin təhlili nəyi xarakterizə edir?

- doğru cavab yoxdur.
- hesabatın ayrı-ayrı maddələri arasında nisbəti;
- hesabatın ayrı-ayrı maddələrinin ümumi nəticəyə təsirini;
- sahə üzrə şirkətlərin göstəricilərin müqayisəsini;
- hesabatın öyrənilən maddəsinin ötən dövrün eyni göstəricisi ilə müqayisəsini;

681 Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin təhlili:

- təşkilatın fəaliyyətinin fasiləsizliyi ehtimalının tədqiqidir.
- iqtisadi proseslərin tədqiqi ilə əlaqədar xüsusi biliklər sistemidir;
- istehlakçılar və şirkətlər haqqında elmdir;
- statistika, iqtisadi nəzəriyyə, mühasibat uçotu və maliyyə təhlili üzrə xüsusi biliklər sistemidir;
- təşkilatlar arasında iqtisadi əlaqələrin tədqiqidir;

682 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar hansı tələblərə cavab verməlidir?

- doğru cavab yoxdur
- əhəmiyyətlik;

- konfidensiallıq;
- operativlik
- proqnozlaşdırma.

683 Mütləq fərq üsulumun mahiyyəti necə başa düşülür?

- təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
- ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
- təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;

684 Mühasibat (maliyyə) hesabatı hansı uçot məlumatları əsasında formalaşdırılır?

- normativ.
- mühasibat uçotu;
- operativ uçot;
- biznes-plan;
- proqnoz;

685 Hansı elm iqtisadi təhlilin nəzəri əsasını təşkil edir?

- statistika
- fəlsəfənin dərkətmə nəzəriyyəsi
- mühasibat uçotu
- iqtisadi nəzəriyyə
- müəsisənin iqtisadiyyatı

686 Təhlilin mahiyyəti, zəruriliyi və ardıcılığı aşağıdakını müəyyən edir

- menecment nəzəriyyəsi
- idrak nəzəriyyəsi
- iqtisadi təhlil nəzəriyyəsi
- iqtisadi nəzəriyyə
- mühasibat uçotu nəzəriyyəsi

687 İqtisadi təhlil - bu :

- biznesin idarə olunma metodologiyasıdır
- iqtisadi biliklər sisteminin sahəsidir
- "menecment" elminin bir hissəsidir
- ühasibat uçotunun bir hissəsidir
- idarə qərarların qəbul olunma metodologiyasıdır

688 Operativ təhlil mənfi xüsusiyyəti

- əməliyyatdan qabaq aparılır.
- bir əməliyyat üçün aparılmır
- kompleks formada aparılmır
- kompleks formada aparılır
- bir ilin göstəriciləri üçün aparılır

689 Satışın həcmi, maya dəyəri və mənfəət göstəriciləri arasında qarşılıqlı əlaqə təhlilin hansı növünə aiddir.

- operativtəhlil
- diaqnostiktəhlil
- staxostiktəhlil
- marjinal təhlil
- perspektivtəhlil

690 Maliyyə sabitliyi və ödəmə qabiliyyəti göstəriciləri təhlilin hansı növünə aiddir

- strateji təhlil
- maliyyə təhlili;
- statistik təhlil
- kompleks təhlili
- perspektiv təhlil

691 İdarəetmə obyektlərinə görə təhlil hansı növlərə təsnifləşdirilir

- strateji-marjinal təhlil
- texniki, maliyyə, sosial-iqtisadi, iqtisad-statistik, marketing.
- marjinal, diaqnostik, operativ,operativ, qabaqcadan təhlil
- kompleks, tematik, cari, fuhksional-dəyər təhlili
- daxili, xarici, staxostik, fuhksional-dəyər təhlili

692 Vaxt əlamətinə görə iqtisadi təhlilin növü fərqlənir

- marjinal, diaqnostik, operativ.
- operativ, qabaqcadan, sonradan
- perspektiv, on günlük, illik;
- ayliq, rublik, illik,
- kompleks, tematik, cari

693 İqtisadi təhlilin predmetini təşkil edir:

- kommertiya təşkilatlarının fəaliyyətinin nəticələrini qiymətləndirilməsi;
- təsərrüfat subyektlərinin fəaliyyətində təsərrüfat prosesləri, onların iqtisadi səmərəliliyi və son maliyyə nəticələri;
- təsərrüfat subyektlərinin fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması
- təsərrüfat subyektlərinin fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- təsərrüfat subyektlərinin fəaliyyətinin inkişaf meyilləri və nisbətərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi

694 Aşağıdakılardan biri iqtisadi təhlilin növlərinə aid deyil

- sahə əlamətləri üzrə, proqram məzmunu üzrə
- kəmiyyət və keyfiyyət metodikası üzrə
- idarəetmə obyektləri üzrə, proqram məzmunu üzrə.
- sahə əlamətləri üzrə, iqtisadi təhlilin subyektləri üzrə, vaxt əlaməti üzrə;
- obyektlərin öyrənilməsi metodikası üzrə, vaxt əlaməti üzrə;

695 Qeyri-kommertiya təşkilatlarına aiddir.

- təsərrüfat cəmiyyətləri, unitar müəssisələr
- ictimai birliklər, xeyriyyəçilik fondları
- açıq səhmdar cəmiyyəti, qapalı səhmdar cəmiyyəti
- istehsal kooperativləri, firmalar

696 Kommertiya təşkilatlarına aiddir

- büdcə təşkilatları və büdcədən kənar dövlət fondları
- öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoyur
- qeyri-hökumət təşkilatı, ictimai təşkilatlar
- öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoymur
- xeyriyyəçilik fondları bələdiyyə fondları

697 İqtisadi təhlilin obyektlərinə aiddir:

- təsərrüfat birlikləri və qeyri-kommertiya təşkilatları
- kommertiya və qeyri-kommertiya təşkilatlarının fəaliyyətinin iqtisadi nəticələri

- unitar müəssisələr və firmalar
- bələdiyyələr və texniki şöbələr
- firmalar və kooperativlər

698 İdarəetmənin funksiyalarına aiddir:

- statistika, təhlil, tənzimləmə.
- planlaşdırma, uçot, təhlil, tənzimləmə.
- tədqiqat, maliyyələşdirmə, təhlil
- statistika, marketinq, planlaşdırma
- uçot, təhlil, statistika, marketinq

699 Mikro iqtisadi təhlildə istifadə olunan informasiyanın təxminən 70%-i aiddir:

- plan şöbəsindən
- mühasibat ucotu
- inernetdən
- statistika
- marketinq şöbəsindən

700 İqtisadi təhlil nədir?

- Kommersiya təşkilatının fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- Kommersiya təşkilatının fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması
- Kommersiya təşkilatının fəaliyyətinin biznes – planların elmi əsaslandırılması
- Kommersiya təşkilatının fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- Kommersiya təşkilatının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə onun fəaliyyətinin dərin, elmi cəhətdən əsaslanmış tədqiqatıdır.